



№ 23 (28995) 30 yanvar 2019-cu il, çərşənbə

Gündəlik ictimai-siyasi qəzet

XALQ QƏZETİ

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib Prezident İlham Əliyev konfransda iştirak edib Prezident İlham Əliyevin giriş nitqi

Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

– Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşıma qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülmə işlərə yeni təkan verək.

Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərafəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür.

Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templerlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 28 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artırabilişik. Bu, biza imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır.

Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayenin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yeni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə

qoyacaqlar. Beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin.

Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi ele görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətlə olacaq.

Bir sözlə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində məaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tıbb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosial-yönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik.

Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Son 15 il ərzində dünyada müxtəlif proseslər gedib, dünya çox dəyişib. On beş il əvvəl vəziyyət tam fərqli idi, bu gün isə risklər, təhdidlər, mənaqişə, müharibə ocaqları artır və bu meyl əfsuslar olsun ki, güclənir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaranalıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar



fəlakətdir. Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrinə bunu izləyirik və bu meyl əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamika inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır.

Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.

Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.

Qeyd etdiyim kimi, biz 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevdindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilməmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəkildə verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərik.

Sənayeləşmə prosesi uğurla gedir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında bizim 67 rezidentimiz var. Onlardan 40-ı artıq fəaliyyətdədir.

Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq.

Biz bu illər ərzində kosmik dövlətə çevrildik. Bu da bizim qürur mənbəyimizdir. Artıq üç peykimiz var. Azərbaycan nadir ölkələrdəndir ki, kosmik klubda daxil olubdur. Bu, həm innovasiyadır, həm biznesdir, həm də müasirlidir. Innovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan “ASAN xidmət” brendi

vardır. Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir. “ASAN xidmət” bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı arımaqdadır. Ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. “ASAN xidmət”də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, “ASAN xidmət” bizim yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir.

Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrədən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməse idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-

qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir.

Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəldirik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq biza imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət edə bilməzdik.

On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Otən 15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İcməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib.

Yeni, görülmüş işlər haqqında danışmaq üçün saatlarla vaxt lazımdır. Sadəcə olaraq, əsas məqamları mən sizin diqqətinizə çatdırdım. Əminəm ki, bu gün çıxışlarda və müzakirələrdə həm görülmüş işlər, həm də görülməyəcək işlər haqqında danışacağıq və gələcək inkişaf planlarımızı təmin edəcəyik.

Sonra çıxışlar oldu.

(ardı 2-ci səhifədə)



Gömrük Xidməti
ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi üçün daha əzmlə çalışacaq

» 7-8



Dağılıq Qarabağ
bölgesinin azərbaycanlı icmasının idarə Heyəti ölkəmizdəki diplomatik korpusun nümayəndələrinə təqdim edilib

» 9



2018-ci il üzrə
qazma, hasilat və ixrac göstəriciləri

» 10



Əfqanıstan lideri Talibanı
danışıqlara dəvət edir

» 12

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının yekunlarına həsr olunan konfrans keçirilib

(əvvəli 1-ci səhifədə)

Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin AXUNDOV çıxış edərək dedi:



bağlı sayca üçüncü dövlət proqramının icrasının yekunlarını müzakirə edirik. Qeyd etmək yerinə düşər ki, birinci dövlət proqramı ilə üçüncü proqram arasında çox böyük fərqlər vardır. Bu proqramlarda qarşımıza müxtəlif vəzifələr qoyulmuşdur. Nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində Şəki şəhərinin də davamlı inkişafı təmin edilib, insanların rahat yaşaması, rayonun aqrar və turizm potensialından daha səmərəli istifadə olunması üçün mühüm işlər görüldü. Bu illər ərzində 41 məktəb, 18 uşaq bağçası, 6 səhiyyə və 11 mədəniyyət müəssisəsi tikilib və ya əsaslı təmir olunub, Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması davam edib, yaşayış məntəqələrinin 86 faizi qazlaşdırılıb, yüksək keyfiyyətli yollar çəkilib, ən müasir tələblərə cavab verən mehmanxanalar, istirahət mərkəzləri və kompleksləri inşa edilib, son 5 ildə 14 minə yaxın yeni iş yeri açılıb. Əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsində əvəzedilməz layihənin olan “ASAN həyat” mərkəzinin açılması isə sakinlərimiz üçün ən böyük hədiyyə olub.

Sizin diqqət və qayğınız sayəsində bu gün Şəki öz qədimliyini və tarixiliyini qorumaqla yenidən qurulur, şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişini ilə üzlaşıb. Sizin tarixi şəhərlərə və burada xalqımızın yaşatdığı zəngin mədəni irsin qorunub saxlanılmasına göstərdiyiniz böyük qayğı və diqqətin nəticəsidir ki, bu gün Şəki açıq səma altında bir muzeydir. Cənab Prezident, Sizin Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər həyata keçirildiyiniz şəraitində rayonumuzda turizmin inkişafında yeni bir mərhələnin başlanmasına təkan verib.

Hər il şəhərimizdə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları bizə həmişə xoş bayram ovqatı bəxş edir. Bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, musiqisevərlər etiraf edirlər ki, Şəki beynəlxalq festivalları, tədbirləri keçirilməsi üçün ideal məkandır. Festival günlərində təşkil olunmuş konsert proqramları şəhər sakinlərinin dünyagörüşünün, həyat tərzinin və musiqi mədəniyyətinin zənginləşməsinə mühüm təsir göstərir. Şəkidə müəmmədi olaraq keçirilən beynəlxalq festivallar şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Nəticədə Şəki turistlər üçün daha da cəlbəedici məkana çevrilib, son beş ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 200 min nəfərə çatıb.

Sizin dəstəyiniz və təşəbbüsünüz nəticəsində şəhərimizin beynəlxalq səviyyədə də tanınması istiqamətində mühüm işlər görülür. Belə ki, Şəkinin xalq təbiiq sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunur. 2008-ci ildən Dünya Tarixi Şəhərlər Liqasının üzvü olan Şəki şəhəri 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olunub. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq məmərliyinin nadir incisi hesab olunan “Xan sarayı” ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır.

Hörmətli cənab Prezident, Şəki həm də tarixən ipəkçilik diyarı kimi tanınır. Sizin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində atılan mühüm addımdır. Məhz Sizin təşəbbüsünüzle həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb, “Azər İpək” MMC öz fəaliyyətini bərpa edib, ötən il 514 ton yaş barama tedarük olunub. İpəkçiliyin inkişafı sahəsində görülən tədbirlər şəhər əhalisinin məşğulluq probleminin həll olunmasında mühüm rol oynayır. Hazırda müəssisədə 600 nəfərə yaxın işçi çalışır ki, onun da əksəriyyətini qadınlar təşkil edir. Artıq keyfiyyətli Şəki ipəyindən istehsal olunan müxtəlif məhsulların Avropa bazarlarına çıxarılması istiqamətində iş aparılır. Milli mədəniyyətimizin ayrılmaq tərkib hissəsi olan ipəkçiliyin inkişafı barama istehsalının artırılmasını tələb edir. Bu məqsədlə yem bazasının genişləndirilməsi üçün son 3 ildə 376 min ton tıngi ekilib. Rayonda 2018-ci ildə 48 ton barama istehsal edilib, 2851 nəfər işlə təmin olunub, kümçülər, ümumilikdə, 400 min manatdan çox gəlir əldə edilib.

Möhtərəm cənab Prezident, Sizin tütüncülüyün inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artıb, 2018-ci ildə 2977 ton quru tütün istehsal olunub, 2 min nəfərə yaxın insan işlə təmin edilib, orta məhsuldarlıq 33,9 sentner təşkil edib. Bu il 1030 hektar sahədə tütün əkinə proqnozlaşdırılır. Tütün istehsalı sahəsində fərqləndiyinə görə rayonumuzun sakini Mustafayev Əlvəsat Əmir oğlunun Sizin sərəncamınızla 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması tütüncülərimizin əməyinə verilən ən böyük qiymətdir.

Cənab Prezident, Şəkinin hər bir sakini Sizin onlara səmimi münasibətinizi, qayğınızı yüksək qiymətləndirir. İcazə verin, Şəkiyə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə bütün şəkillilərin dərin minnətdarlığını çatdırım və əmin edim ki, bundan sonra da qarşımıza qoyduğunuz vəzifə və tapşırıqların icrası üçün əlimizdən gələni edəcəyik. Allah Sizi qorusun.

“Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin BAĞIROV çıxış edərək dedi:



– Möhtərəm Prezident! Sizin rəhbərliyiylə Azərbaycan inkişaf edərək dünya ölkələri içərisində öz layiqli yerini tutub. Qəbul olunan dövlət proqramlarının icrası ölkəmizin bütün regionlarının tarazlı inkişafını təmin edib, əhalinin həyat səviyyəsini xeyli yüksəltdi.

Sizin qayğınızla Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf qovuşub. Bu gün muxtar respublikada inkişafın əsas göstəriciləri olan enerji və enerji təhlükəsizliyi tam təmin olunub.

Aqrar sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb, innovativ texnologiyalardan istifadə məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına da şərait yaradıb.

Ölkəmizdə yaradılan əlverişli biznes mühiti bütün sahibkarlar kimi, biza də fəaliyyətimizi genişləndirməyə, yeni istehsal sahələri yaratmağa imkan açıb. 2011-ci ildə dövlətin maliyyə dəstəyi ilə istixana kompleksi yaradıb, əhalinin keyfiyyətli tərəvəz məhsullarına olan tələbatının ödənilməsinə öz töhfəmizi verməyə başladık. Kompleksin yaradılmasına Sahibkarlığın İnkişafı Fondundan 3 milyon 250 min manat güzəştli kredit ayrılıb, özəl investisiyamız 2 milyon manat təşkil edib. Bu maliyyə dəstəyi Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan yeni avadanlıqların və müasir texnologiyaların tətbiqinə, müəssisəmizin istehsal gücünün və rəqabət qabiliyyətiliyinin artırılmasına şərait yaradıb.

Sahibkarlığa göstərilən dövlət qayğısından bəhrələnmək üçün mərhələdə 12 min kvadrat metr sahədən ibarət olan istixana kompleksini genişləndirərək 60 min kvadratmetrə, illik məhsul istehsalını isə intensiv üsullardan istifadə etməklə 250 tondan 1200 tona yüksəlmişik.

Bundan əlavə, Kəngirli, Şahbuz, Ordubad rayonlarında 50 hektar açıq sahədə intensiv üsullarla tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin əkinini həyata keçiririk.

Istehsal olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində müəyyən etdiyiniz strategiya və göstərdiyiniz qayğı ixrac imkanlarının artmasına şərait yaradıb. Hazırda mövcud istixana kompleksində istehsal etdiyimiz məhsullar muxtar respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur. Gələcək hədəflərimiz ixrac coğrafiyamızı daha da genişləndirərək digər xarici ölkələrin bazarlarına çıxmağa nail olmaqdır.

Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı və real layihələrin icrası əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına stimül verib. Hazırda müəssisəmizdə 51 nəfər daimi işlə təmin olunub.

Bütün bunlar regionların sosial-iqtisadi inkişafına, sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına göstərdiyiniz qayğının nəticəsidir.

Möhtərəm Prezident, göstərdiyiniz hərtərəfli qayğıya görə muxtar respublika sahibkarları adından Sizə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV çıxış edərək dedi:



– Möhtərəm cənab Prezident! Hörmətli konfrans iştirakçıları! Ölkəmizin hər yerində olduğu kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət Programında Ağcabədi rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər Sizin diqqət və qayğınız nəticəsində uğurla həyata keçirilib və rayonumuz daha da inkişaf edərək abad bir diyara çevrilib, sakinlərimizin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlib.

Aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılan münbit şərait, Sizin çox böyük uzaqgörənliklə müəyyən etdiyiniz və həyata keçirdiyiniz iqtisadi kurs və mühüm dövlət tədbirləri rayonumuzda da öz müsbət nəticələrini verib, kənd təsərrüfatının mühüm sahəsi olan pambıqçılığın sürətli inkişafını təmin edib. Fermerlərin, sadə kənd adamlarının torpağa bağlılığı artdıqca, onlar Sizin qayğınızı daha çox hiss edirlər, dövlətin bu sahəyə dəstəyindən bəhrələnilirlər.

Son illərdə pambıq istehsalı 10 dəfə artaraq 23,3 min tona çatıb, hər hektardan orta məhsuldarlıq isə 1,5 dəfə artaraq 23,3 sentner təşkil edib. Mövsümi işlərə 22 min nəfərə yaxın kənd sakini cəlb olunub və onlar pambıqçılıqdan yüksək gəlir əldə ediblər.

Sizin ölkənin müxtəlif regionlarında kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə keçirdiyiniz müəvirlər aqrar sahənin inkişafına öz töhfəsini verib. Qısa müddətdə bütün sahələr üzrə çox yüksək nəticələr əldə edilib. Bu müəvirlərdə qaldırılan problemlər dərhal həll olunur. Ağcabədinin təmsilində dəyə bilərəm ki, öten il rayonumuza xeyli miqdarda kənd təsərrüfatı texnikaları verilib ki, bu da uqurların əldə olunmasında mühüm rol oynayıb.

Kənd təsərrüfatı sahəsində xidmətləri olan şəxslərin təltif edilməsi ilə bağlı müvafiq sərəncamınızla fermerlərimiz Tofiq İsmayilov və İsgəndər Hüseynov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Bu da rayonumuzun əhalisi tərəfindən pambıqçılara verilən yüksək qiymət kimi dəyərləndirilir və daha çox məhsul əldə etmək üçün sağlaml rəqabət yaradır.

Kənd təsərrüfatı üçün ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi bu sahənin yenidən dirçəldilməsinə şərtləndirib, kümçülərdə böyük ruh yüksəkliyi yaradıb. Nəticədə rayonda 2018-ci ildə əvvəlki ilə nisbətən 2,2 dəfə çox – 37 ton barama istehsal olunaraq təhvil verilib, kümçülər 330 min manatdan artıq gəlir əldə ediblər. Cəmi ildə isə hədəfimiz barama istehsalının 50-60 tona çatdırılmasıdır. Baramaçılığın yem bazasının yaradılması istiqamətində də işlər davam etdirilib, son üç ildə 389 min ton tıngi ekilib.

Ötən il taxılçılıq sahəsində də çox böyük uğurlar əldə edilib. Belə ki, əhali təsərrüfatlarında buğdanın məhsuldarlığı hektarda 46,6 sentner olmaqla, rayon üzrə 107 min ton taxıl istehsal edilib.

Heyvandarlıq sahəsinin də inkişafı diqqət mərkəzində saxlanılır. Sizin qayğınız sayəsində rayonda “Aqat Aqro” MMC kimi iri heyvandarlıq kompleksi və “ATENA” süd emalı zavodu yaradılıb.

2018-ci ildə kənd təsərrüfatına, ümumilikdə, 55 min nəfərdən çox işçi cəlb olunub ki, bu da rayon üzrə məşğul əhalinin 51 faizini təşkil edir. Ötən ilin noyabr ayında Sizin Ağcabədi pambıqçıları ilə görüşünüzü və Qarabağ Atılıq Kompleksinin açılışında iştirakınızı ağcabədiilər məmnunluqla xatırlayırlar. Hesab edirik ki, Qarabağ atlarının dünyada tanınması və həmin sahə üzrə turizmin inkişafı ilə bağlı tapşırıqlarınızın icrası rayonumuzun tərəqqisinə yeni töhfələr verəcəkdir.

Sizin diqqət və qayğınız nəticəsində rayonumuzda abadlıq və quruculuq işləri, sosial layihələrin icrası da sürətlə davam etdirilib, 45 mindən artıq şəhər əhalisi fasiləsiz işləməli işlə təmin edilib, qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb, kəndlərarası avtomobil yolları çəkilib. Bu il tikintisi başa çatdırılacaq ictimai xidmətlər sahəsində inqilabi layihə olan “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəinki rayonumuzun, həmçinin bölgənin əhalisinə böyük töhfə olacaqdır.

Bütövlükdə son beş ildə rayona 614 milyon manat investisiya qoyulub, ümumi məhsul buraxılışı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,9 dəfə artıb.

Cənab Prezident, Sizin müntəzəm olaraq bölgələrə səfərləriniz, o cümlədən cəbhəyanı ərazilərdə olmağınız əhali arasında torpağa bağlılığı, qurub-yaratmaq həvəsini, sabaha inamı və ölkənin işıqlı gələcəyinə ümidi artırır. Biz ağcabədiilər Sizin böyük diqqət və qayğınıza bundan sonra da əməli işlərimizlə cavab verəcək, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının, müstəqil dövlətimizin gələcəyi üçün apardığınız möhtəşəm siyasətin həyata keçirilməsində Sizi daim dəstəkləyəcəyik.

Diqqətinizə görə sağ olun.

Ağstafa rayonundakı “Saloğlu” mebel firmasının direktoru Tacəddin MUSTAFAYEV çıxış edərək dedi:



– Möhtərəm cənab Prezident! Hörmətli konfrans iştirakçıları! Müasir dünyamızın tələblərinə uyğun çevik iqtisadi siyasətiniz və bilavasitə rəhbərliyiylə aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafə nail olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Ölkədə aparılan dayanıqlı iqtisadi siyasət, əlverişli biznes mühitinin formalaşması xarici investorların böyük marağına səbəb olub. Əldə olunan bütün bu nailiyyətlər, cənab Prezident, Sizin fədakar əməyinizin və

apardığınız uğurlu siyasətin nəticəsidir.

Hörmətli cənab Prezident, rəhbərlik etdiyim “Saloğlu” firması 2002-ci ildən fəaliyyət göstərir. Məmnuniyyətlə qeyd etməliyəm ki, Sizin apardığınız iqtisadi siyasət ölkəmizdə bütün sahibkarların fəaliyyətinə stimül verdiyi kimi, mənim də sahibkarlıq fəaliyyətimin genişlənməsində müstəsna rol oynayıb.

Fəaliyyətimizi diqqətdə saxlamağınızla, hər zaman yanımda olmağınızla, verdiyiniz dəyərli məsləhətlərinizlə, xüsusilə 2004-cü ildə firmaya məxsus yumşaq mebel fabrikinin, 2016-cı ildə isə “Modern” mebel fabrikinin açılışını etməklə, “Venzana” mebel fabrikinin təməlini qoymaqla bizə böyük sevinc hissləri yaşatmışınız. Zamanın tələbinə uyğun olaraq verdiyiniz müdrik qərarlar, həyata keçirdiyiniz islahatlar yerli istehsalatın gətirdikə daha da güclənməsinə təkan verir. Hazırda istehsal etdiyimiz məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstan da ixrac olunur.

Möhtərəm cənab Prezident, hazırda 400 nəfərlik kollektivlə fəaliyyət göstəririk. Müəssisəmizə son səfəriniz zamanı verdiyiniz tövsiyələrdən sonra istehsal sahələrimizi genişləndirməklə 2500 iş yerinin açılmasını hədəf götürdük. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlamışıq. Layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaq. Dövlətimizin dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılıb, dünyanın ən qabaqcıl texnologiyı avadanlıqlarının alınması üçün Almaniyanın “HOMAG Group” şirkəti ilə müqavilə imzalanıb və tezliklə avadanlıqlar Azərbaycana gətiriləcək.

Hörmətli cənab Prezident, Sizin ölkəmizdə sahibkarlar üçün yaratdığınız əlverişli şəraitin nümunəsi olaraq 11 milyon manat dəyərində istehsal avadanlıqlarının idxalı zamanı gömrük rüsumu və vergidən azad olunması üçün müəssisəmizə investisiya təşviqi sənədi verilib ki, bundan əldə olunan qənaət yənə də istehsal fəaliyyətimizin genişləndirilməsinə yönəldiləcəkdir. Bu da biz istehsalçılara göstərilən genişmiqyaslı dövlət dəstəyinin bir nümunəsidir. İlin sonundak yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcəyik ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaq. Bu hədəfə nail olmaq üçün dövlətimizin bizə verdiyi dəstəyə görə Sizə dərin təşəkkürümüzlə bildiririk.

Cənab Prezident, sahibkarlığın inkişafı ilə bağlı son fərman və sərəncamlarınız, yaratdığınız əlverişli biznes mühiti biz sahibkarları yeni layihələrin həyata keçirilməsinə ruhlandırır.

Sizi əmin edirik ki, iqtisadiyyatımızın inkişafı, xalqımızın rifah halının daha da yaxşılaşdırılması və Vətənimizin qüdrətlənməsi istiqamətində göstərdiyiniz böyük diqqət və qayğıya öz əməli fəaliyyətimizlə cavab verəcəyik.

Diqqətinizə görə çox sağ olun.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil HÜSEYNOV çıxış edərək dedi:



– Möhtərəm cənab Prezident! Hörmətli konfrans iştirakçıları! Ölkənin əhəngdar inkişafını təmin edən, dəqiq hesablanmış regionların sosial-iqtisadi inkişafı Dövlət Programının icrası bütün bölgələrdə olduğu kimi, Masallı rayonunda da inkişafına güclü təkan verib. Sizin birbaşa köməyiniz, rayona etdiyiniz səfərlər zamanı verdiyiniz tapşırıqlar nəticəsində Dövlət Programında Masallı rayonu üzrə həlli nəzərdə tutulmuş tədbirlərdən qat-qat artıq işlər görüldü.

Masallı Sənaye Məhəlləsi kimi böyük bir kompleksin Sizin sərəncamınızla 2016-cı ildə inşasına başlanılması və xeyir-duanızla keçən il istifadəyə verilməsi buna ən bariz nümunədir. İndi rayonun bütün inkişaf parametrlərinə ciddi təsir göstərən, 10 hektar sahədə salınmış məhəllədə rezidentlərin hamısı uğurla fəaliyyətə başlayıb, ən əsası, ilkin olaraq 200 nəfərdən artıq gənc müasir texnologiya, yüksək istehsal şəraiti və əməkhaqqı ilə təmin olunub. Yaxın vaxtlarda onların sayının bir neçə dəfə artacağı gözlənilir.

Süşə, yağ-pendir və digər məhsulların istehsalı məqsədilə öz vəsaitləri hesabına 2 yeni korpusun tikilməsi üçün müraciət etmiş digər sahibkarların təklifləri qəbul edilib.

Ölkə iqtisadiyyatının saxalandırılması ilə qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi siyasətinizin məntiqi nəticəsi olaraq hesabat dövründə 572 istehsal və xidmət obyekti istifadəyə verilib, müasir çəltik zavodu işə salınıb, “Embawood” mebel fabrikinə və Masallı kərpic zavodunda yeni istehsal sahələri yaradılıb, sənaye məhsulları istehsalı, ümumilikdə, 77 faiz artıb. Azərbaycan brendi ilə hər il Masallıdan xarici ölkələrə 15 milyon manatlıqdan artıq sənaye məhsulları ixrac olunur.

(ardı 4-cü səhifədə)

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib Prezident İlham Əliyevin yekun nitqi



əməkhaqqı alır.

Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılıb və orada iş yerləri açılıb. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyl ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar həqiqətən də bölgələrdə immanın inkişafına xidmət göstərir.

Bildiyiniz kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir.

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün ailəsi üçün evlər tikilib, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İkinci hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yəndə də özəl sektorun çox ciddi payı ilə.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur. Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlillinin ailəsinə evlər verildi. Bu il isə 800 ailəyə ev verəcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə ev alıb.

Keçən il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi prosesdir və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynaymalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunan və qədər iş yeri yaradılacaq məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmış, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bəzən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və

biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilirik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır.

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşmış. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşmış. Ona görə də daim bu təmas olmalıdır və var ki, insanlar narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Biz buna imkanımız da, iradəmiz də var.

Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər.

Kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur. Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. Müxtəlif mexanizmlər işə salınıb, müxtəlif təşəbbüslər irəli sürülüb. Onlardan biri investisiya təşviqi mexanizmidir. Bu məsələni həll etməyə başlayan sonra çox gözəl nəticələrlə üzləşdik. İnvestisiya təşviqi proqramı üzrə 107 layihə həyata keçirilib. Ümumiyyətlə, 332 layihənin icrası nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsinə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Yəni, əgər investisiya təşviqi mexanizmi işə salınsaydıq, bu vəsait də qoyulmazdı. Bu layihələr çərçivəsində əlavə 12 min yeni iş yeri açılacaqdır.

Sənaye potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının çox böyük rolu var. Azərbaycan indi müasir sənaye mərkəzinə çevrilibdir. Bu sahədə görüləcək işlər əminəm ki, ölkəmizin qeyri-neft sektorunun inkişafını təmin edəcək, qeyri-neft ixracının həcmi böyük dərəcədə artıracaq.

Əlbəttə ki, neft sənayesində də işlər daim diqqət mərkəzindədir. Giriş sözündə qeyd etdim, burada böyük meqalayihələr icra edilir. Ancaq bununla paralel olaraq, daxili istehsal, yeni, SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır. Keçən il Azərbaycanda 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil edilib, böyük layihələr icra olunub. Əminəm ki, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan "Cənub Qaz Dəhlizi" layihəsinin icrası bizə əlavə böyük gəlir gətirəcək.

Əlbəttə ki, sənaye sahəsində bizim diqqətimiz, eyni zamanda, qeyri-neft sektoruna yönəlib. Bu sahədə də yaxşı nəticələr var. Keçən il qeyri-neft sənayemiz 9,1 faiz artıb. Bu, onu göstərir ki, həmin sahədə işlər yüksək səviyyədə aparılır. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan çox ciddi addımlardır. Gələcəkdə digər şəhərlərdə də sənaye zonaları yaradılacaqdır.

Biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi iş aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətədir. Hər fabrikdə orta hesabla 100, yaxud 150 iş yeri yaradılır, xüsusilə qadınlr üçün. Mən fabriklərin ekseriyətinin açılışlarında iştirak etmişəm və görmüşəm ki, buna nə qədər böyük ehtiyac var. Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq. Bu il Sumqayıt şəhərində əyirici boyaq fabrikinin açılışı gözlənilir. Beləliklə, biz artıq xalça istehsalında xarici xammaldan asılılığı aradan götürəcəyik.

İplik və hazır tekstil fabriklərinin tikilməsinə də ehtiyac var. Bizdə ipik fabrikləri var. Verilən məlumata görə, tədarük edilən pambığın təxminən 50 faizi artıq Azərbaycanda emal olunur və bu, əlavə dəyər yaradır. Bu, çox yaxşı haldır. Ancaq sahibkarlar bilməlidirlər ki, potensial daha böyükdür. Azərbaycanda pambıq istehsalı artır. Ona görə hesab edirəm ki, sahibkarlar ipik fabriklərinin tikilməsinə çox ciddi baxmalıdırlar. Bu, çox gəlirli və ölkəmiz üçün çox faydalı bir işdir. Eyni zamanda, ipekçiliyin inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Artıq Qax rayonunda Damazıy Baramaçılıq Mərkəzi yaradılır. Bu da imkan verəcək ki, biz idxal-dan asılılığı azaldaq və gözəl bir zəncir yaradaq, tingdən hazır ipek

parçasına qədər. Yenə də dövlət əsas işi öz üzərinə götürüb. Ancaq sahibkarlar da mütləq bu sahəyə maraqla göstərməlidirlər. Hesab edirəm ki, bu, onlar üçün faydalı ola bilər.

Ölkəmizdə yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var, bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki meyvə və tərəvəz istehsalı artır. Biz bunu daha çox meyvə-tərəvəz kimi ixrac edirik. Ancaq xarici bazarlarda emal olunmuş məhsullara da böyük tələbat var.

Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda evlər ya iş gətirmirdi, ya da çox ləng gedirdi.

Kənd təsərrüfatı məhsulları ilə bağlı bəzi rəqəmləri gətirmək istərdim. Məsalə üçün, taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton. Yəni, artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın kifayət etmiş ölkələrinin səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir.

Bizdə buğdanın məhsuldarlığı ilə bağlı cədvəl qarşımdadır. Dörd rayon - Saatlı, Bərdə, Tərtər, Sabirabad hektardan 40 sentnerdən çox məhsul götürüb. 28 rayon 30 sentnerdən 40 sentnerə qədər. Qalan rayonlar isə 30 sentnerdən az tədarük ediblər. Bu cədvəllər iqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası tərəfindən hazırlanıb, var və indi sizə verəcək. Sahibkarlar bu cədvəllərə baxsınlar və biz də buna fikir verməliyik ki, hansı rayonlarda məhsuldarlığı necə artırabilir.

Məlumat üçün bildirim ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa

İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq, ancaq iri fermer təsərrüfatlarında.

Heyvandarlıqla bağlı bəzi rəqəmləri gətirmək istərdim. 2004-cü ildə 196 min ton ət tədarük edilmişdir, keçən il 326 min ton. Bu sahədə də artım var. Cins mal-qaranın idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahədə irəliləyiş sürətli olacaqdır. Biz növbəti 5 il ərzində mal ətətin istehsalını 15 faiz artırımlıq.

Süd istehsalı 2004-cü ildə 1 milyon 200 min ton, 2018-ci ildə 2 milyon ton olub. Burada da artım çox böyükdür. Biz hələ də özümüzü süd və süd məhsulları ilə tam təmin edə bilmirik. Növbəti 5 ildə görüləcək işlər nəticəsində süd istehsalı təxminən 15-20 faiz artmalıdır.

Quş ət - 2004-cü ildə 44 min ton istehsal olunub, keçən il 109 min ton. Tərəvəz - 2004-cü ildə 1 milyon ton, keçən il 1 milyon 500 min ton istehsal olunub. Ən çox valyuta gətirən kənd təsərrüfatı məhsulları - pomidor 177 milyon dollar, xurma 114 milyon dollar, pambıq və pambıq məmulatları 108 milyon dollar, fındıq 100 milyon dollara yaxın və alma 38 milyon dollar.

Meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub. Yəni, artım iki dəfədən çoxdur. Bütün bu məlumatları mən sahibkarlara və ictimaiyyətə ona görə verirəm ki, onlar bilsinlər nə qədər artım olub və bizim hələ artıma nə qədər ehtiyacımız var. Biz bazarlara çıxışı dövlət dəstəyi ilə təmin edirik.

Bildiyiniz kimi, son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. Biz fındıq bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışdıq. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik. Əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir.

Son vaxtlar badam və qoz bağlarının salınması geniş vüsət almışdır. Bu məhsullar da çox gəlirlidir və ixracəyəmliyyətdir. Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət görürəm ki, bu işlə məşğul olsunlar. Eyni zamanda, xüsusilə Bakı, Ağsəron və digər bölgələr üçün ənənəvi olan zeytunçuluğun inkişafı da sürətlə gedir. Yeni zeytun bağlarının salınması geniş vüsət almışdır.

Pambıqçılıqda çox ciddi dönüş yaradılıb. Müqayisə üçün bildirməliyəm ki, 2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilmişdir, keçən il isə 233 min ton. Görün, biz nə qədər böyük irəliləyiş əldə etmişik. Pambıqçılığın bütün sahələrində 190 min insan işləyir. Sahibkarlıq bizdə hələ ki, lazımi səviyyədə deyil. Hektardan orta məhsuldarlıq 17,4 sentnerdir. Bu, prinsipicə, bizi qane edə bilməz, biz məhsuldarlığı artırmalıyıq. Ancaq bu məhsuldarlıq orta məhsuldarlıqdır. Hərda ki, işlərə ciddi yanaşsınlar, məhsuldarlıq yüksəkdir. Məlumat üçün bildirməliyəm ki, "MKT" təşkilatının pambıq tarlalarının məhsuldarlıq hektardan 27 sentnerdir, "Azərpambıq"da 19, amma digər kiçik təsərrüfatlarda aşağıdır. Ona görə bu, orta məhsuldarlıqda aşağı salır. Ona görə bu sahədə də təfəssat aparılmalıdır. Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və hərda məhsuldarlıq aşağıdır, orada daha məhsullar yetişdirilməlidir. Dövlət xətti ilə 470 pambıqçıqan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnika alınmışdır.

(ardı 4-cü səhifədə)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Məmmədov Kənan Ələsgər oğlu – Bakı Baş Gömrük İdarəsinin rəisi

Rəsulov Məsum Eynalı oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

L.B.Babayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli

“Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Xidməti vəzifələrini yerinə yetirərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Hüseynov İsmayıl Xəlil oğlu
Xəlilov Təmkən Həsən oğlu
Qaralov Səməd Əsəd oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Abbasov Mehman Abbas oğlu
Ağayev Ziya Ağadayı oğlu

Əhmədov Vüqar Səməd oğlu
Əliyev Ələkbər Abdulla oğlu
Əsgərov Niyazi Məhərrəm oğlu
Hüseynov Ruslan Sabir oğlu
İsmayilov Aftandil Nizami oğlu
Qəribov Mahin Heydar oğlu
Mehdi Akif İbad oğlu
Məmmədov Qalib Müslüm oğlu
Məmmədov Rəşad Qurban oğlu
Nəsirov Valid Mais oğlu
Nəsirova Minayə Ramiz qızı
Niyazova İradə Səməd qızı.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

S.Ə.Muxtarova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Sənan Əli oğlu Muxtarova “Əməkdar hüquqşünas”

fəxri adı verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası onun müddəalarının

həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2019-cu il

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019–2021-ci illər üçün ticarət-iqtisadi Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019–2021-ci illər üçün ticarət-iqtisadi Əməkdaşlıq Proqramı təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublika-

sının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2019-cu il

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı

üzrə 1,7 dəfə artmışdır.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə **qərara alıram**:

1. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilsin.

Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi üçün onun hüquqi bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1403-VQD nömrəli, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “İcra haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1404-VQD nömrəli, “Məhkəmələr və hakimlər haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1405-VQD nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1406-VQD nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qaytarılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1407-VQD nömrəli, “Antihisar fəaliyyəti haqqında”, “Auditor xidməti haqqında”, “Daşınar əmlakın yüklüüü haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1408-VQD nömrəli, “Elektron ticarət haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Haqsız rəqəbat haqqında”, “Xarici investisiyanın qorunması haqqında” və “İcarə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1409-VQD nömrəli, “İcbari sığortalar haqqında”, “İxrac nəzarəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Kommersiya sirri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1410-VQD nömrəli, “Lisensiyalar və icazələr haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1411-VQD nömrəli, “Patent haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1412-VQD nömrəli, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1413-VQD nömrəli, “Auditonun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “İstehlakçılardan hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında

dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1414-VQD nömrəli, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1415-VQD nömrəli, “İnvestisiya fondları haqqında”, “Qiyəmətlı kağızlar haqqında”, “Lotereyalar haqqında”, “İpoteka haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1416-VQD nömrəli, “Torpaq icarəsi haqqında”, “Torpaqların dövlət ehtiyatları üçün alınması haqqında” və “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1417-VQD nömrəli, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1418-VQD nömrəli, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tibbi sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1419-VQD nömrəli qanunlarının qüvvəyə minməsi ilə əlaqədar həmin qanunların təbiiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi barədə” Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “İcra haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində, Azərbaycan Respublikasının Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qaytarılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Antihisar fəaliyyəti haqqında”, “Auditor xidməti haqqında”, “Daşınar əmlakın yüklüüü haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Elektron ticarət haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Haqsız rəqəbat haqqında”, “Xarici investisiyanın qorunması haqqında” və “İcarə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Proqramın icrasının gedişi barədə ilde bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2019-cu il

barədə”, “İcbari sığortalar haqqında”, “İxrac nəzarəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Kommersiya sirri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Lisensiyalar və icazələr haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Patent haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “İnvestisiya fondları haqqında”, “Qiyəmətlı kağızlar bazarı haqqında”, “Lotereyalar haqqında”, “İpoteka haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Torpaq icarəsi haqqında”, “Torpaqların dövlət ehtiyatları üçün alınması haqqında” və “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1417-VQD nömrəli, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1418-VQD nömrəli, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tibbi sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1419-VQD nömrəli qanunlarının qüvvəyə minməsi ilə əlaqədar həmin qanunların təbiiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanunlara uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanunlara uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncamın 1.1-ci bəndində göstərilən qanunlara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2019-cu il

Elman NƏSİROV:

Avropada ikili standartlar özünü açıq şəkildə büruzə verir

❑ **Xəbər verildiyi kimi, “Erməni Qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini, “Haynews.am” saytının koordinatoru, siyasi məhbus Mger Yegiazaryan yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada aclıqdan ölüb. O, iki aya yaxın idi ki, aclıq aksiyası keçirirdi. Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, hələ bilmək olmaz Mger Yegiazaryan öz əcali ilə ölüb, yoxsa onu Ermənistan rəsmi dairələri öldürdüüb? İstənilən halda, Avropanın və Qərbin insan haqları çarçıları hələ də susur və bu hadisəyə münasibət bildirmirlər. Görünür, beynəlxalq qurumlar bu hadisəyə qiymət vermək qabiliyyətini Mger Yegiazaryan aclıq aksiyasına başladığı gündən itiriblər.**

Avropa Parlamenti, ATƏT, AŞPA və digər beynəlxalq qurumların susqunluğu ikili standartların bariz nümunəsidir. Axı bele bir hadisə Azərbaycanda baş versəydi, həmin təşkilatlar bəyanatı bəyanat dalınca verərdilər. Bir qədər əvvəl Mehman Hüseynovun məsələsində bunun şahidi olduq. Avropa Parlamenti təcili toplaşaraq, ölkəmiz haqqında qərəzli qətnamə qəbul etdi. Halbuki, Mehman Hüseynov nə siyasi məhbus idi, nə jurnalist, nə də partiya funksioneri.

Ermənistanda baş verən daha ağır hadisəyə Avropa Parlamentinin və digər insan haqları çarçısı olan beynəlxalq təşkilatların ikili mövqeyinə münasibət bildiren politoloq, siyasi elmlər doktoru, professor Elman Nəsirov dedi:

– Avropa Parlamenti, AŞPA, “Freedom House”, “Human Rights Watch” və digər beynəlxalq təşkilatların Azərbaycana qarşı yalan, iftira və əsassız ittihamlar irəli sürməsi ilk hadisə deyil. Ancaq Ermənistanda 40 gündən artıq həbsxanada aclıq aksiyası keçirən partiya funksioneri və jurnalistin ölümünə baxmayaraq, həmin təşkilatlar qərəzli mövqelərindən hələ də əl çəkirlər. Mehman Hüseynov şousundan istifadə edərək ard-arda bəyanatlar verən Qərb siyasətçiləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq qeyri-hökumət təşkilatları Ermənistanda baş vermiş ölüm hadisəsinə hələ də münasibət bildirmirlər.

Mehman Hüseynovla bağlı tələm-tələsik təşəbbüslə çıxış edən,



Avropa Parlamentinin təcili toplantısını keçirən parlamentarilər bəs indi haradadırlar? Görəsən niyə səsləri eşidilmir? Niyə Ermənistan hakimiyyətinə qarşı ittihamlar irəli sürümlər? Erməni siyasi məhbusu və partiya funksioneri həbsxanada aclıqdan ölənin zaman AŞPA-nın qış sessiyası gedirdi. Bəs həmin sessiyanın gedişində jurnalist Mger Yegiazaryanın pozulmuş hüquqları barədə niyə məsələ qaldırmadılar və Ermənistan hakimiyyətinə qarşı heç bir təsir və ya təzyiq mexanizmi işə salınmadı? Bax, buna dəyirlər ikili standartlar.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq

❑ **Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, doğma torpaqlarından didərgin salınmış soydaşlarımızın ata-baba yurdlarına qaytarılması daim dövlət siyasətinin prioritetini təşkil edib və bu gün də ən mühüm məsələ kimi diqqət mərkəzindədir. Prezident İlham Əliyev şəhid ailələri ilə görüşündəki çıxışında da bu məsələni bir daha diqqətə çatdırdı və dedi ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir.**

Çoxsaylı qətnamə, qərar, ikitərəfli formatda imzalanmış müqavilələrin və müxtəlif bəyannamələrin ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə etdiyini diqqətə çatdıran ölkə başçısı dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb etdiyini bildirdi. Dedi ki, məsələnin həlli, torpaqlarımızın işğalçılardan azad edilməsi üçün bütün vasitələrdən istifadə edirik.

Ümumiyyətlə, münaqişənin nizamlanması məsələsi ölkə başçısının fəaliyyətində daim prioritet təşkil edib. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə beynəlxalq təşkilatların bu məsələdə ikili standartlardan əl çəkməməsinə sərt tənqid edib. Deyib ki, başqa ölkələrdə hər hansı təcavüz halı baş verən zaman BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün və bəzən də bir saat ərzində icraya yönəldirsə, Azərbaycanla bağlı məsələdə isə artıq neçə illərdir ki, BMT-nin məlum 4 qətnaməsi icra olunmur. BMT Baş Assambleyasının Azərbaycanla bağlı 2008-ci ildə qəbul etdiyi qətnamə, eyni zamanda, Avropa Şurasının özünün qəbul etdiyi qətnamələr də icra olunmur. Bu da həmin sənədlərin kağız üzərində qalan bir tövsiyə olduğunu göstərir. Digər dövlətlərlə müqayisədə Azərbaycana qarşı bu ikili siyasət davam etməkdədir.

1993-cü ildən bəri qəbul olunmuş qətnamələrin bu günə qədər icra olunmaması, beynəlxalq hüquq kolapsından xəbər verir. Bütün dövlətlər, həmçinin beynəlxalq təşkilatlar qəbul etdikləri beynəlxalq sənədlərin icrasına hörmətlə yanaşmalıdırlar. Əgər hörmətlə yanaşılmırsa, yaxud da beynəlxalq sənədlərin, qətnamələrin icrası ayrı-ayrı dövlətlərə münasibətdə



fərqli yanaşma siyasəti tətbiq edilirsə, o zaman hüquq boşluğunun mövcudluğunu qeyd edə bilərik.

Qədim Romanın hüquqi prinsiplərindən biri olan “ibi jus ubi remedium” prinsipinə əsasən hüquq olan yerdə onun müdafiə vasitələri də olmalıdır. Müdafiə vasitələri isə özündə hüquq pozuntularının aradan qaldırılması, pozuntu törədənlerin cəzalandırılması və status-kvonun bərpa olunmasını ehtiva etməlidir.

BMT Nizamnmasına əsasən, təşkilatın üzvü olan dövlətlər öz aralarında baş verən böyük və kiçik beynəlxalq mübahisə və münaqişələri beynəlxalq sülh, təhlükəsizlik və ədalət üçün təhlükə törətmədən, tərəflərin tələb və mənafeələrini obyektiv surətdə nəzərə almaq əsasında, yalnız sülh yolu ilə həll etməlidirlər. Hazırda bütün dövlətlərin icbari vəzifəsinə çevrilmiş bu prinsip 1970-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi “Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə”də əksini tapmışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasi kursun uğurlu nəticələri artıq özünü büruzə

verir. Xatırladaq ki, bu vaxta qədər BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münacişə ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondən əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT-in qəbul etdiyi qətnamələr də olmuş və bütün bunlar münaqişənin həlli üçün hüquqi baza yaradır.

Dövlətimizin başçısı bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı zamanı da Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibədə bir sıra zəruri məsələlərə yanaşı, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bu vaxta qədər uzanmasına da aydınlıq gətirib.

Müxbirin “Cənab Prezident, bilərəm ki, hətta indi digər çağırışlarla yanaşı, sizin ölkəniz müəyyən ərazi mübahisəsi ilə üz-üzə qalıb. Əlaqəlilik, infrastruktur, daha yaxşı mühitin qurulması və iqtisadiyyatın insanlarla alıyansı Sizə bu problemi çözmək üçün fərsət tapmağa imkan verəcəkm” – sualını cavablandırın dövlətimizin başçısı deyib ki, mən əminəm ki, bu, bizim iyrimi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yolların biridir. Müstəqilliyimizin ilk illərində Ermənistanın təcavüzünə və işğalına məruz qaldığımızı diqqətə çatdıran ölkə rəhbəri bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, torpaqlarımızın iyrimi faizinin işğal altında olduğunu diqqətə çatdırıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq.

Möhtəram Prezidentimiz Şəhid ailələri ilə görüşdə ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görüldüyünü də xatırladı və qətiyyətlə bildirdi ki, bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq.

Mehdi ABDULLAYEV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq üzrə elmlər doktoru

Deputat Musa Qasımlı: Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin şəhid ailələri ilə görüşü dövlətimizin onlara xüsusi qayğısını göstərir

❑ **Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü onlara həm dövlətimizin xüsusi qayğısını, həm də milli-mənəvi dəyərlərimizə böyük diqqət və ehtiramı göstərir. Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.**

Deputat bildirib ki, bu görüş eyni zamanda gənclərimizdə vətənpərvərlik, Vətənə sevgi hissələrinin güclənməsinə kömək edir.

Azərbaycanda şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığıni deyənin deputat əlavə edib ki, indiyə qədər bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib: “Bu il isə həmin vətəndaşlara 800 mənzilin təqdim olunacağı gözlənilir. Eləcə də bu kateqoriyadan olan vətəndaşlara indiyədək 6144 avtomobil verilib”.

M.Qasımlı qeyd edib ki, şəhid

ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alırdı. Dəfələrlə ödənişli təhsil alırdı. Dəfələrlə ödənişli təhsil alırdı.

Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini deyənin deputat oxşar tədbirlərin ildən-ildən artacağını nəzərə çatdırıb.

Qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə müntəzami artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin



olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ildən yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.

“Xalq qəzeti”

❑ **Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyi Avropa Parlamentinə müraciət edib.**

Müraciətdə qurumun ədalətsiz siyasətinə eti-

fəal, partiya üzvləri, keçmiş hərbiçilər həbs olunub:

Hüseynovun guya aclıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunurdu. Halbuki bu iddi-

qətnamə qəbul edəcəyini gözləyir: “Əks halda Azərbaycan xalqı Avropa Parlamentini qəzəbli, demokratik prinsiplərdən

Avropa Parlamenti Ermənistandakı ölüm hadisəsini niyə görmür?



raz edilir: “Ermənistanın Nubaraşen təcridxanasında saxlanılan sayt rəhbəri və “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük aclıq aksiyasından sonra ölüb. Xatırladaq ki, bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb”.

Qeyd olunub ki, Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal sonra yüzlərlə siyasi

“Ölkənin keçmiş prezidenti Robert Koçaryan hazırda həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti kimi qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar hesab edən Avropa Parlamenti baş verən hadisəni sükkutla qarşılamamalıdır.

Xatırlatmaq istərdik ki, Avropa Parlamenti yanvarın 17-də təcili qaydada azərbaycanlı bloqu Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etmişdi. Orada Mehman

aların heç biri tam təsdiqini tapmadı və Mehman Hüseynova qarşı heç bir yeni ittiham irəli sürülmədi. Təcridxanada mübahisə etdiyi şəxsə barışdı və məsələ müsbət həll olundu. Avropa Parlamenti Mehman Hüseynov məsələsini araşdırmadan dərhal Azərbaycan qarşı qətnamə qəbul etdi”.

Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Ermənistanda aclıqdan ölənin siyasi məhbusla bağlı Avropa Parlamentinin obyektivlik naminə Ermənistana qarşı dərhal

uzaqlaşmış, ikili standartlarla fəaliyyət göstərən bir qurum kimi qəbul edəcək. Parlamentarilər Ermənistanda siyasi məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir. Sizə sual edirik: Niyə susursunuz?! Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməzdən gəlir?”

“Xalq qəzeti”

Dağıdıcı müxalifətin mitinq azarı şiddətlənir

❑ **Bu il yanvarın 19-da “Məhsul” stadionunda mitinq keçirən, ayın 20-də isə Şəhidlər xiyabanında ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərməklə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin ruhuna hörmətsizlik edən radikal müxalifət nümayəndələrinin əvvəlki xəyanətkar əməlləri gözələrim önündə yenidən canlandı.**

Birincisi, qeyd etmək istərdim ki, radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdiyi mitinq bir daha təsdiqlədi ki, hakimiyyəti ələ keçirmək üçün min bir oyundan çıxan belələrinin ətrafına toplaşan, verdikləri vədə inanan yoxdur. Çünki onların 25 ildən artıqdır təkrar-təkrar verdikləri vədlər artıq “kökdən düşmüş piano” kimi cırıldayır. Cəmiyyət tərəfindən dəstək almayan tələləri yenidən peyda olduqdan sonra simalarını dəyişsələr də, dağıdıcı əməllərini, xəyanətkar əməllərini dəyişməyiblər.

Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq.

Birincisi, qeyd etmək istərdim ki, radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdiyi mitinq bir daha təsdiqlədi ki, hakimiyyəti ələ keçirmək üçün min bir oyundan çıxan belələrinin ətrafına toplaşan, verdikləri vədə inanan yoxdur. Çünki onların 25 ildən artıqdır təkrar-təkrar verdikləri vədlər artıq “kökdən düşmüş piano” kimi cırıldayır. Cəmiyyət tərəfindən dəstək almayan tələləri yenidən peyda olduqdan sonra simalarını dəyişsələr də, dağıdıcı əməllərini, xəyanətkar əməllərini dəyişməyiblər.

həyatını məhv etdi, gənclik illərini həbsxanada keçirdi, ailəsini, qohumlarını, yaxınlarını cəmiyyətdə qınaq hədəfinə çevirdi.

Söz yox ki, bir qrup gənc radikal müxalifətin yalan vədlərinə, onları irəli verib son anda özlərinin qaçib aradan çıxmalarına etiraz edərək bəyanatla AXCP sıralarından istefa veriblər. Məsələn, bir neçə il əvvəl AXCP Suraxanı rayon təşkilatı gənclər komitəsinin keçmiş sədri Ehtiram Mehdiyev, üzvlər Cavid Nəbiyev, Vilayət Muxtarov və digərləri istefa vermələrinə aydınlıq gətirərək deyiblər ki, partiyağa gördüklərimiz bizi oradan uzaqlaşdırdı. Dəfələrlə Əli Kərimliyə görə qınanmış, cərimələnmişik. Bunun müqabilində isə heç zaman partiyadan dəstək görməmişik. O, yalnız özünü, uşaqlarını düşünür. Biz fəhləlik edib partiyağa kömək etmişik. Onların heç birini halal etmirik. İndi haqqın yanındaıyq.

İstefa verənlər deyirlər ki, bu adam haradansa külli miqdarda pul alır və haraya xərclədiyi heç kimə demir. Onun ətrafı və özü özlərini siğortalamaqdan öləri min bir yalana əl atır, siyasətçi, müxalifətçi adına ləkə vururlar. Ölkədə demokratiya “axtarışına çıxanlar”ın özləri antidemokratik hərəkətlərlə məşğuldurlar. Əslində, satqıncılıqla, Vətənə, xalqa, millətə xəyanətlə məşğuldurlar.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

□ Bu gün əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi sistemin davamlılığının təmin olunması və qorunmasında gömrük orqanları mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq gömrük orqanlarında bir neçə istiqamətdə islahatlar aparılır, xidməti fəaliyyət müasir dünya standartlarına uyğun həyata keçirilir. Gömrük orqanlarında aparılan islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektlərlə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir və qanunvericilik ardıcıl olaraq təkmilləşdirilir.

Gömrük Xidməti ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi üçün daha əzmlə çalışacaq

Gömrük xidməti unikal bir orqandır

Dövlət Gömrük Komitəsi 1992-ci il yanvarın 30-da, Azərbaycan öz suverenliyini bərpa etdikdən üç ay sonra yaradılıb. Həmin tarixdən 27 il ötsə də, gömrüyün keçdiyi yol asan olmayıb. Müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatının digər sahələri kimi, gömrük xidməti də ciddi tənzətlü dövrünü yaşayıb. Həmin illərdə mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan verməyib. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də kompleks tədbirlər həyata keçirilib.

Ulu öndər Heydər Əliyev gömrük orqanlarına öz tövsiyələrini verərək qeyd etmişdir ki, “biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin”.

Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən görkəmli dövlət xadimi Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Dövlət Gömrük Komitəsinin təsis edilməsinin 5 ildə, 1997-ci ildə Heydər Əliyev demişdi ki, gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir. Heydər Əliyev həmin təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının fəaliyyətini son dərəcə dəqiqliklə və böyük uzaqgörənliklə təhlil edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlara işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sədaqətinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdi.

Həqiqətən də gömrük xidməti öz imkanlarına görə unikal bir orqandır. Çünki onun üzərinə düşən vəzifə həm dövlət büdcəsinə daxiləlmələri təmin etmək, gömrük hüquqpozmalarına qarşı mübarizə aparmaq, xarici ticarəti sürətləndirmək və asanlaşdırmaq, həm də ölkənin iqtisadi təhlükəsizliyini qorumaqdır. Məhz ulu öndər Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşan Azərbaycan Gömrük Xidməti qısa zaman kəsiyində ölkəmizin önəmli dövlət təsisatlarından birinə çevrildi. Bu gün isə Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə həyata keçirilən islahatlar gömrük işinin təşkilinin beynəlxalq standartlar səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və Azərbaycan gömrüyünün dünya arenasında etibarlı yer tutmasına şərait yaradıb.

Vəzifələr və tapşırıqlar böyük sayla icra olunur

İslahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayır. Azərbaycanda gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkil istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələr və tapşırıqlar böyük sayla icra olunur.

İlbəli uğurlara imza atan ölkəmizdə 2018-ci ildə də maliyyə dayanıqlılığı, yaxın və uzaq gələcəyə hədəflənmiş düzgün iqtisadi inkişaf strategiyası sayəsində makroiqtisadi sabitlik təmin edilib və iqtisadiyyatımızın inkişaf dinamikasının qorunub saxlanılmasına nail olunub. Öz növbəsində, 2018-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi artıqlaması ilə təmin edilib.

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməklə 2018-ci il üzrə

Hüquqpozmalara qarşı mübarizə tədbirləri genişləndirilib

2018-ci ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə tədbirləri genişləndirilib. Gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9672 hüquqpozma faktı aşkar edilib.

Bu faktlardan 747-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min

orqanları tərəfindən 2978 kq balıq, 2201 kq bitki toxumları və 3,427 qram (126 ədəd) çətinə bitkisinin toxumları, 51 ədəd dini kitab, 235826 manat dəyərində dərman vasitələri, 45972 manat dəyərində baytarlıq dərmanları, 1161 manat dəyərində bitki dərmanları, 10 ədəd Cində istehsal olunmuş avtoregistrator - kameralar, 13 ədəd elekt-roşoker, 123 ton 120 kq kimyəvi maddə, 11195 qram kürü, 6473 ədəd mobil telefon və 4124 ədəd mobil telefonların aksesuarları, 35808,5 manat dəyərində 18118 ədəd məişət texnikası və əşyaları, 131 ədəd odlu silahın patronları, 3 ədəd ov silahı, 9000 ədəd ov silahının sursat və ləvazimatları, 7,358.635 ədəd pirotexniki məmulatlar, 26 ədəd pnevmatik silah və 1161 ədəd pnevma-

manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfər (592 Azərbaycan vətəndaşı, 205 əcnəbi) barəsində müvafiq tədbirlər görüldü.

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2018-ci ildə 129 narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kq 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər: 252 kişi və 39 qadın olmaqla 199 nəfər Azərbaycan vətəndaşı və 92 nəfər əcnəbi (58



tik silahın patronları, 125 ədəd soyuq silah, 75718 manat dəyərində tibb ləvazimatları və xeyli miqdarda digər mallar tutulub. Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spiritin və bütün məmulatların idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 189936,3 manat dəyərində 1.236.655 ədəd xaricdə istehsal olunan si-qarət və 31777 manat dəyərində 1612,39 litr spirtli içkilər saxlanılıb.

Elektron gömrük xidmətlərinin təşkili

2018-ci ildə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAIS) təkmilləşdirilməsi, məlumatların yoxlanılması və emalı, biznes proseslərinin təkmilləşdirilməsi, innovasiya layihələrinin tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, gömrük xidmətinin informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və digər istiqamətlərdə işlər görüldü.

Komitənin internet saytı yenilənib, yeni bölmələr əlavə edilib, gömrük qanunvericiliyi, gömrük orqanlarının fəaliyyəti, gömrük işi və gömrük xidmətilə bağlı digər məsələlər sahəsində baş verən yeniliklər haqqında ictimaiyyətin məlumatlandırılması təmin edilib. Azərbaycan Respublikasının qanunlarından və Nazirlər Kabinetinin qərarlarından çıxarıqların elektron jurnal versiyaları hazırlanıb və sərhəd-gömrük keçid məntəqələrində və terminallardakı “gömrük köşklərində” yerləşdirilib.

Sərhəd-gömrük buraxılış məntəqələrində xüsusi quraşdırılan lövhələrdə QR CODE-ların yerləşdirilməsi təmin edilib. Fiziki şəxslər bu kodları öz mobil telefonları ilə oxumaqla komitənin internet saytından sayəmətlə bağlı məlumatları telefonlarına yükləyə bilirlər.

Facebook, twitter, linkedin, instaqram və youtube sosial şəbəkələrində komitənin sahifələri açılıb və onların aktiv fəaliyyəti təmin edilib. Facebook sahifəsində reklam materiallarının yerləşdirilməsi, vətəndaş müraciətlərinin cavablandırılması və maarifləndirici videolarların yerləşdirilməsi imkanları yaradılıb.

“Elektron gömrük bəyannaməsi haqqında məlumatların əldə edilməsi” gömrük xidmətində təkmilləşdirilmələr aparılıb, menyular sadələşdirilib. “Rəsmiləşdirilmə üzün tələb olunan sənədlərin surətləri” xidməti yenilənib, xidmətin nəticələrinin “Elektron gömrük bəyannaməsi haqqında məlumatların əldə edilməsi” xidmətində istifadəsi təmin edilib. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq nüqavilərlə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərinin adadomla haqqında sertifikatın verilməsi” elektron gömrük xidməti test rejimində yoxlanılıb və təkmilləşdirilib.

2018-ci ildə 3 yeni xidmət hazırlanıb: “Gömrük əməliyyatları üzrə imza səlahiyyətlərinin verilməsi” - bu xidmətdən istifadə etməklə xarici ticarət iştirakçısının rəhbəri öz imzası vasitəsilə istənilən əməkdaşının imzasına xarici ticarət iştirakçısının fəaliyyəti haqqında statistik məlumatlara giriş hüququ verir; “online karguzarlıq” - bu xidmət istifadəçilərə DGK-nın internet saytı vasitəsilə gömrük orqanlarına müraciət (təklif, şikayət və s.) göndərmək, müraciətlə baxılması vəziyyətini onlayn izləmək və cavab almaq imkanı verir; “Şəxsin adının İAMAS-ın “Xüsusi diqqət siyahısı”nda olub-olmamasının yoxlanılması” - hər bir fiziki şəxs bu xidmətdən

Hesabat dövründə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti, Ukrayna Dövlət Fiskal Xidməti və İran İslam Respublikasının Mərkəzi Gömrük İdarəsi arasında dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilk məlumat mübadiləsi aparılıb. Həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında hər iki dövlətin sərhədindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilk məlumat mübadiləsinin texniki və proqram təminatı məsələləri həll edilib və tərəflər arasında məlumat mübadiləsinin həyata keçirilməsinə başlanılıb.

Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında hər iki dövlətin sərhədindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilk məlumat mübadiləsinin texniki və proqram təminatı məsələləri həll edilib və tərəflər arasında müəyyən mal növləri üzrə məlumat mübadiləsinin həyata keçirilməsi təmin edilib.

Beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf edir

Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlıq istiqamətində xarici dövlətlərin gömrük xidmətləri, bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə geniş fəaliyyət göstərir.

Ümumiyyətlə, Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsinə nüfuz edib və onun fəaliyyəti beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Elə bu ilin yanvarında, ikinci dəfə Ümumdünya Gömrük Təşkilatının Baş katibi seçildikdən sonra Kunio Mikuriyanın ilk rəsmi səfərini Azərbaycan Respublikasına etməsi deyilənləri bir daha təsdiqləyir.

Azərbaycan Prezidenti ilə görüşündə ÜGT-nin Baş katibi Azərbaycan Gömrük Xidmətinin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərdiyini vurğuladı. Öz növbəsində, dövlətimizin başçısı gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istədiyini vurğulamaqla bu sahəyə xüsusi diqqətini bir daha göstərdi.

2018-ci il ərzində Ümumdünya Gömrük Təşkilatı, BMT-nin İnkişaf Proqramı, MDB üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqliyyəyə yardım layihəsinin Rəhbərliyi Komitəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlıq Komitəsi, Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti üzrə Regional Məlumat Əlaqələndirmə Ofisləri (RILO), Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb.

2018-ci il ərzində Ümumdünya Gömrük Təşkilatı, BMT-nin İnkişaf Proqramı, MDB üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Ticarətə və Nəqliyyəyə yardım layihəsinin Rəhbərliyi Komitəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlıq Komitəsi, Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti üzrə Regional Məlumat Əlaqələndirmə Ofisləri (RILO), Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb.

Eyni zamanda, “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış



Məlumat-Axtarış Sistemi (İAMAS) və Vergilər Nazirliyinin informasiya sistemi ilə məlumat mübadiləsi aparılıb. Respublikanın digər gömrük orqanlarından Beynəlxalq Dəniz Limanının ünvannına göndərilən mallar üzrə məlumatların Beynəlxalq Dəniz Limanına ötürülməsi, sərhəd keçən mallar və nəqliyyat vasitələri və gömrük bəyannamələri üzrə məlumatların, o cümlədən gömrük bəyannaməsinin özünün və ona əlavə edilmiş sənədlərin vergi orqanları tərəfindən onlayn əldə edilməsi təmin edilib.

Azərbaycan Respublikasına gətirilən və çıxarılan valyuta sərvətlərinə dair məlumatların, eləcə də “Gömrük bəyannamələri haqqında məlumatın verilməsi” elektron gömrük xidmətindən istifadə etməklə respublikada fəaliyyət göstərən bank təşkilatları tərəfindən VAIS-ə daxil edilən məlumatlar əsasında konsignasiya yolu ilə ixrac olunan mallara görə valyuta daxiləlmələri üzrə məlumatların gündəlik olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməsi təmin olunub.

Ötən ilin mayında Bakı şəhərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük və Logistika üzrə SİO Beynəlxalq Assosiasiyası arasında Səlahiyyətli İqtisadi Operator (SİO) sahəsində əməkdaşlıq üzrə Fəaliyyət Planı”, iyununda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasının Protokolu” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin 2018-2019-cu illəri əhatə edən gömrük hüquqpozumaları ilə mübarizə sahəsində əməkdaşlığının və qarşılıqlı yardımını nə səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı”, Brüssel şəhərində isə “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş” imzalanıb.

(ardı 8-ci səhifədə)

(əvvəlki 7-ci səhifədə)

Sentyabr ayında Soçi şəhərində “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrotürücü xətlər və boru kamari vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş” və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol”, noyabrda işe Aşgabad şəhərində “Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında Saziş” imzalanıb.

İkitərəfli görüşlər, regional və beynəlxalq tədbirlər

Hesabat dövründə Dövlət Gömrük Komitəsi rəhbərliyinin bir sıra ikitərəfli görüşləri də keçirilib. May ayında Bakıda ÜGT Baş katibinin müavini Rikardo Trevino, İspaniya Gömrük və Aksiz İdarəsinin Baş direktoru xanım Pilar Jurado, ÜGT-nin Şura sədri, Urquvay Gömrük İdarəsinin Baş direktoru Enrike Kanon, Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo, iyunda isə Ankarada Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülent Tüfenkçi, eləcə də Gömrük və Ticarət Nazirliyinin müşaviri Cənab Açı, Brüssel şəhərində isə ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktoru Ernani Checuccci, Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon, Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun Baş direktoru Atsushi Iizuka, Senegal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Oumar Diallo, eləcə də Belarus, Moldova və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri ilə görüşlər baş tutub.

Həmçinin, ötən ilin iyulunda Bakı şəhərində İran İslam Respublikası maliyyə nazirinin müavini, gömrük idarəsinin prezidenti Forud Asgari, oktyabrda Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev və dekabrda İsrail Gömrük Direktorluğunun rəhbəri Avraham Ben Ardenin başçılıq etdiyi nümayəndə heyətləri və digərləri ilə görüşlər keçirilib.

Ötən il Azərbaycan Respublikası gömrüklə əlaqəli bir sıra regional və beynəlxalq tədbirlərə ev sahibliyi də edib. 2018-ci ilin fevral-mart aylarında Bakı şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının “Konteyner daşımaclarına nəzarət üzrə global proqramı”nın koordinatorlarının illik iclası, mayda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının 2018-ci il üzrə Assambleyası və Konfransı, sentyabrda MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövlükdə birinciliyi üzrə VIII yarış, MDB iştirakçı dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin İşçi Qrupunun 19-cu iclası, oktyabrda ÜGT-nin Avropa regionu üzrə tədriş mərkəzləri rəhbərlərinin 9-cu iclası, noyabrda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyətli məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası, noyabrda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-in Ticarət və Nəqlətməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbərliyin Komitəsinin 29-cu iclası, eləcə də bir sıra təlim və seminarlar keçirilib.

Xatırladım ki, Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının Dövlət

Gömrük Komitəsi müxtəlif illərdə Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası və Maliyyə Komitəsinin üzvü seçilib, eləcə də ÜGT sədrinin Avropa regionu üzrə müavini olub. 2018-ci ildə isə Azərbaycan Gömrük Xidməti yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisi də fəaliyyət göstərir.

Komitəsinin Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edib.

Bundan başqa, yanvar ayında Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün “Konteynerlərə gömrük baxışı” mövzusunda və Azərbaycan Gömrük Xidmətinin əməkdaşları üçün “Gömrük işində risklərin idarə edilməsi: beynəlxalq təcrübə” mövzusunda mühazirələr təşkil olunub. Bu mühazirələri Ukraynanın Gömrük işi və Maliyyə Universiteti rektorunun səlahiyyətlərini icra edən Qarınqay Yevqeni Vasilyevich aparıb. Apreldə isə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri və Azərbaycan gömrük xidmətinin

uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq hazırda Azərbaycan qadınları dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində fəallığı, istedad və bacarığı ilə seçilir. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir.

Dövlət Gömrük Komitəsi də gender bərabərliyi sahəsində görülən işlərə öz töhfəsini əsirgəmir və sözügedən müsabiqənin keçirilməsi də cəmiyyətimizdə qadınlara göstərilən yüksək qayğının, etimadın bariz nümunəsidir.



əməkdaşları üçün “Dayanıqlı iqtisadiyyatın formalaşmasında ticarətin asanlaşdırılması təşəbbüsləri” mövzusunda mühazirə keçirilib. Bu mühazirəni isə Makedoniya Respublikasının Müqəddəs Kiril və Mefodi Universitetinin professoru xanım İrena Kikerkova aparıb.

Dövlət Gömrük Komitəsində ötən ilin iyulunda Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla keçirilən görüşdə də məqsəd kadrların hazırlanması sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək olub. Onu da əlavə edim ki, 2018-ci ilin sonunda Bakı şəhərində gömrük işi sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə beynəlxalq elmi-praktiki konfrans da Azərbaycan və Rusiya gömrük xidmətlərinin birgə təşkilatçılığı ilə baş tutub.

2018-ci ildə Azərbaycan gömrüyü üçün əlamətdar hadisələrdən biri də məhz elm-tədris və kadr hazırlığı ilə əlaqədər olub. Ötən ilin iyulunda Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk “Məzun günü” keçirilib və ilk məzunlara diplomlar təqdim edilib. 2018-ci ildə Gömrük Akademiyasını hüquqsunarslıq və iqtisadiyyat ixtisasları üzrə 37 tələbə bitirib. Hazırda onların yardımından çoxu təhsilini magistr pilləsi üzrə davam etdirir, o cümlədən 7 nəfəri Avropanın müxtəlif universitetlərində magistr təhsili alır. Digərləri isə gömrük orqanlarında çalışır.

Ötən il Azərbaycan gömrüyünün tarixində ilk dəfə olaraq xidmətə qəbulla əlaqədar müsabiqə yalnız qadın namizədlərin iştirakı ilə keçirilib. Müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə Aila, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub.

Ölkəmizdə əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gender bərabərliyi sahəsindəki dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən

Gömrük–biznes əməkdaşlığı və ictimaiyyətlə əlaqələr

Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, strateji yol xəritələri, yerli istehsalın artırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanda özəl sektora diqqət və qayğının nəticəsidir. Sahibkarlığın inkişafında gömrük xidməti də mühüm rol oynayır. Bununla əlaqədar, iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. İstər gömrük–biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.

Azərbaycan Prezidentinin gömrük xidməti qarşısında qoyduğu vacib tapşırıqların ən birincisi sahibkarların yanında olmaq – tam şəffaflığın təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsidir. Gömrük orqanları hər zaman sahibkarların yanındadır və gömrüklə bağlı bütün problemlər qarşılıqlı şəkildə müzakirə edilərək qısa zaman kəsiyində aradan qaldırılır.

Biznes nümayəndələri ilə hər zaman açıq dialoqa hazır olan Dövlət Gömrük Komitəsinin rəhbərliyi ötən ilin fevralında Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) növbəti aylıq toplantısında iştirak edib, iyulda “Caspian European Club”, oktyabrda isə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşüb. Dekabr ayında isə “Caspian European Club” və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə biznes-forum baş tutub.

Ötən ilin mayında “Gömrük ödənişləri və malların məhsyyətinin müəyyən edilməsi qaydası” və “Beynəlxalq tranzit qaydaları” mövzusunda sahibkarlar üçün seminar, iyunda isə “Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib. Bu iki tədbiri Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası birgə təşkil edib. Avqust ayında isə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüşdə gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkil, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklər barədə biznes subyektləri məlumatlandırılıb.

Sentyabrda Dövlət Gömrük Komitəsində informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüşdə isə

gömrük işində informasiya texnologiyalarının tətbiqi barədə məlumat verilib, biznes subyektlərinin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb. Oktyabr ayında Dövlət Gömrük Komitəsində iş adamları ilə keçirilən növbəti tədbir isə “Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər” mövzusunda baş tutub.

Dövlət Gömrük Komitəsi ötən il iş adamları ilə görüşlərdə “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi məsələsinə xüsusi diqqət yetirib. Bu məqsədlə iyul ayında Bakı Biznes Mərkəzində “Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi - Yaşıl dəhliz” mövzusun-

Sentyabrda Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə “Gömrük orqanlarında son islahatlar və nəticələr” mövzusunda mətbuat konfransı keçirilib, jurnalistlər gömrük xidmətində görülən işlərlə bağlı ətraflı məlumatlandırılıb. Sentyabrın 25-dən 29-dək isə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Qusar rayonundakı “Şahdğ” otelində “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim, dekabrda Dövlət Gömrük Komitəsində “Gömrük-Media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib. Bununla yanaşı, ötən ilin iyun, sentyabr, avqust və noyabr aylarında kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin

“Samur”, “Qırmızı Körpü”, “Biləsuvar” və “Mazmıçay” gömrük postlarına səfəri təşkil edilib. Media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAIS) ilə idarə olunması, sərhədkeçmə prosesi, gömrük nəzarəti prosedurları əyani şəkildə nümayiş etdirilib, onlar bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırılıb.

Müasir tələb və çağırışlar, qarşıda duran vəzifələr

Azərbaycan gömrük orqanları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkənin ixrac və tranzit potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatları rəhbər tutaraq 2019-cu ildə də öz fəaliyyətini inkişaf etdirəcək.

Bu il yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövryyəsinin daha da artırılmasına nail olunacaq. Ümumi Transit Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən biridir. Yeni Kompüterləşdirilmiş Transizit Sisteminin tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zamanat sisteminin yaradılması istiqamətində müvafiq işlər görülməkdədir. Bu isə “Made in Azerbaijan” markalı malların Avropa bazarlarına səərbəst çıxışını təmin edəcək.

Ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, dövlət başçısının 2019-cu ildə də göstəriş və sərəncamlarının icrasını təmin etməklə Dövlət Gömrük Komitəsi xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata keçirəcək, ölkənin iqtisadi təhlükəsizliyini qoruyaraq qanunla təsdiq oluncu 3 milyard 702 milyon manat bədcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının, eləcə də 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarında gömrük sistemində aparılan islahatları yüksək dəyərləndirməsi gömrük orqanlarının fəaliyyətinə böyük stimul olmaqla, bizi ölkəmizin iqtisadi inkişafı üçün daha da əzmlə çalışmağa sövq edir.

Dövlət başçısının əminliklə söylədiyi kimi, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəəcəyik.

Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 27 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edir, onlara cəsarətliliyi və işlərdə davamlı uğurlar arzulayıram!

“Tarixə və ənənəyə toxunuş” layihəsinə start verilir

□ **Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq layihəsi “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə imkanları məhdud insanları üçün nəzərdə tutulmuşdur. Təqdim olunan sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.**

2019-cu ilin fevral ayı ərzində Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə “Tarixə və ənənəyə toxunuş” Azərbaycan-Türkiyə birgə sərgi layihəsi təqdim olunacaq. Bu layihə ASAN Radio, ASAN Könüllülük Məktəbi və “British council”-un dəstəyi ilə həyata keçiriləcək.

Layihənin əsası Türkiyənin Gəna Arazı Kurtarma Ekoloji və İnsani Yardım ictimai təşkilatının sayyar sərgisi təşkil edir. Bu sərgi Türkiyə və digər ölkələrdə uğurla nümayiş etdirilmişdir.

Ekspozisiyanın əsasını 15 əşya təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri: gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Azərbaycan Xalça Muzeyi öz növbəsində sözügedən layihəni “Ənənəvi texnologiya” şöbəsinin toxucularının xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaq. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palaz, kilim, şəddə, zili və s. kimi növlərini görmək mümkündür. Hər bir xalça növb-



nün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər. Bundan əlavə, bütün eksponatlarla xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaqdır. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim ediləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

“Buta Airways”in reyslərində sərnəşinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir

□ **2019-cu il 1 fevral tarixindən etibarən “Buta Airways” aviashirkətinin bütün aviareyslərində sərnəşinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir.**

“Buta Airways” aviashirkətinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, bundan sonra uçuşa avtomatik qeydiyyat zamanı bir bron çərçivəsində aviabilet alan bütün sərnəşinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcəkdir.

Həmçinin fevralın 1-dən etibarən uçuş hava limanlarında qeydiyyatın qiyməti 8 avro təşkil edəcək. Bu, qeydiyyat masalarında növbələrin azalmasına və aviashirkətin cədvəlində gecikmələri minimalaşdırılmasına imkan verəcək.

Sayıda onlayn-qeydiyyat əvvəlki kimi pulsuz xidmət olaraq qalacaq. Onlayn qeydiyyat uçuşdan 24 saat

əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat funksiyasından həmçinin IOS və Android bazasında işləyən smartfonlar üçün yeni Buta Airways mobil əlavəsində istifadə etmək mümkündür.

Öncədən onlayn qeydiyyatdan keçmiş baqajla səyahət edən sərnəşinlər hava limanında pulsuz “Baqajın qəbulu” (Baggage Drop) məsələsindən istifadə edə bilərlər. Onlayn qeydiyyatdan keçən sərnəşinlər üçün minik talonunun çap edilməsi xidməti də pulsuz olaraq qalacaq.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviashirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci



ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviashirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Aviashirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

□ **Yanvarın 29-da Xarici İşlər Nazirliyində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşü keçirilib.**

Tədbiri açan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edərək, yüz minlərlə azərbaycanlının işğal olunmuş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan öz evlərindən və mülklərindən zor gücünə didərgin salındığını qeyd edib. O, işğal edilmiş ərazilərimizin azad olunmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının vacibliyini vurğulayıb. Münaqişənin həlli



Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyəti ölkəmizdəki diplomatik korpusun nümayəndələrinə təqdim edilib



ilə bağlı davam edən danışıqlar çərçivəsində erməni və azərbaycanlı əhalinin sülhə hazırlanması çağırışını xatırladan nazir müavini bu xüsusda ölkəmizin Dağlıq Qarabağ bölgəsinin iki icması arasında təmasların və dialoqun bərpə edilməsinin önəmini diqqətə çatdırıb.

Mahmud Məmməd-Quliyev görüşün əsas məqsədinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 23 nəfərindən ibarət olan İdarə Heyətinin ölkəmizdəki diplomatik korpusa təqdim edilməsi olduğunu qeyd edib. O, işğal olunmuş torpaqlarımızdan didərgin salınmış məcburi köçkünlərin, o cümlədən

ölkəmizin Dağlıq Qarabağ bölgəsinin 80 min nəfərdən çox azərbaycanlı icmasının pozulmuş fundamental insan hüquqlarının bərpə olunmasını və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırıb.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır fəsadları qeyd edərək, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyini, o cümlədən BMT TŞ-nin

4 qətnəməsinin tələblərini tədbir iştirakçılarına xatırladıb. Bu xüsusda, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev çıxış edərək öncə icma haqqında məlumat verib. O, icmanın ATƏT-in 1992-ci il Helsinki qərarına əsasən

uyğun olaraq ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyan, onların bütün fundamental hüquq və azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozan Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir.

Daha sonra Hikmət Hacıyev Azərbaycan Respublikası hökuməti tərəfindən bütün məcburi köçkünlər və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən ardıcıl siyasətdən, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan bəhs edib və bu xüsusda yanvarın 28-də şəhid ailələri ilə keçirilən görüş barədə tədbir iştirakçılarına məlumat verib. Şöbə müdiri vurğulayıb ki, Cülcüq Mercanlı kəndində aparılan quruculuq işləri, məcburi köçkünlərin layəqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasının

təmin olunması işğaldan azad ediləcək bütün ərazilərin bərpə olunması, dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün Azərbaycan Respublikasının əzmını bir daha nümayiş etdirir.

münaqişənin həllində maraqlı tərəf olduğunu qeyd edib. Tural Gəncəliyev icmanın İdarə Heyətinə daxil olan 23 nümayəndəni təqdim edib. O, çıxışında vaxtı ilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində yaşadığı günləri xatırlayaraq, azərbaycanlı icmanın erməni icması ilə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu tədbir iştirakçılarına diqqətinə çatdırıb.

Daha sonra icmanın İdarə Heyətinin üzvləri, Xocalıda anadan olmuş Dürdana Ağayeva və Samirə Hüseynova çıxış ediblər. Onlar Azərbaycanın Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıklarını qeyd edərək, dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğulayıb, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun bərpə olunmasının bölgədə etimadın yaranması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Tədbir zamanı, həmçinin ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının digər üzvləri də öz fikirlərini bildirib, eləcə də suallarını diplomatik korpusun nümayəndələrinə ünvanlayıblar.

AZƏRTAC

Azərbaycan Prezidentindən xalqa xidmətin növbəti nümunəsi

□ **Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanın fərman və sərəncamlara diqqət yetirək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görürük. Şəhid ailələrinə diqqət və qayğı isə dövlətimizin başçısının xüsusi olaraq nəzərdə tutur. Elə bunun nəticəsidir ki, indiye qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, 2018-ci ildə isə 626 mənzil verilib. Bu il, həmçinin bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi planlaşdırılır.**

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Prezident Sarayında şəhid ailələri ilə görüşü onlara olan diqqət və qayğının bariz nümunəsidir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma layəqətli xidmət edim, Azərbaycanın hər tərəfli inkişafına təkan verim”. Dövlətimizin başçısı-

nın bu fikirləri xalqa xidmət nümunəsinin parlaq təzahürüdür. Dövlətimizin başçısı bununla bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi, şəhid ailələri və bu kateqoriyadan olan insanların daim dövlətin diqqət mərkəzində olduğunu göstərdi. Hesab edirəm ki, bu amil xalq-İttidat, xalq-Prezident birliyi daha da möhkəmləndirir, onu daha güclü və sarsılmaz edir.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu günlərdə Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqədar



əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı növbəti Sərəncamı bu kateqoriyadan olan insanlar, eyni zamanda, xalq tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandı: “Sərəncama əsasən, ərazi bütövlüyümüz, müstəqilliyimiz və konstitusiyaya quruluşumuzun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinə 35 milyon manat ayrıldı. Doğrudan da bu, böyük diqqətdir, qayğıdır. Düşünürəm ki, dünyanın hansısa ölkəsində vətəndaş bu qədər qayğıkeş münasibət olsun. Hesab edirəm ki, möhtərəm Prezidentimizin atdığı növbəti humanist addımlar onun xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir, dünyaya əsl dövlət başçısı nümunəsini göstərir”.

bir qrupu ilə görüşü zamanı da məsələyə bir daha münasibət bildirib: “Hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha yüksək səviyyədə quraq.

Onu da bildirməyim ki, ixtisas olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisas gözlənilir və digər strukturlara da tapşırıqlı ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yeni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım

Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisas olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərnerji” ASC-yə göstəriş verməsi də respublikamızda struktur islahatları zamanı dövlət idarəetməsində çalışan vətəndaşlara göstərilən diqqət və qayğının parlaq ifadəsidir.

Qeyd edim ki, ölkəmizin Birinci vitse-prezidenti sözügedən müərciəti dərhal münasibət bildirməklə bürokratik əngəl mexanizmlərini operativ şəkildə dəf edib və insanların dövlətə, ölkə başçısına inamını daha da artırıb.

Azər VERDİYEV, Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

Regionların inkişafı üzrə Dövlət Proqramının icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi əməkdaşlıq haqqında anlaşıma memorandumu imzalayıb

□ **Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində iqtisadiyyat, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin sədrlərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.**

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda dövlət başçısının üçüncü Dövlət Proqramının icrası çərçivəsində görülmüş işləri yüksək qiymətləndirirdi, qarşıdakı illərdə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı istiqamətində mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Son dövrlərdə ölkəmizdə müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, biznes-investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir: “Həyata keçirilən genişmiqyaslı islahatlar mötəbər beynəlxalq maliyyə qurumlarının hesablatlarında, o cümlədən Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytingdə yeni rekordla imza atmasına, eləcə də əksər indikatorları üzrə mövqeyinin daha yüksək səviyyəyə qalxmasına imkan verib. Belə ki, Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti sıyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib”.

Ş.Mustafayev diqqətə çatdırıb ki, icrası başa çatan Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Qeyd edib ki, kənd təsərrüfatının subsidiyalasdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalasdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayıb: “Pambıqçılıq, tütünçülük, baramaçılıq, sitrus meyvəçiliyi, çayçılıq, çalıtıqlıq, şərabçılıq və xalçaçılıq sahələrinin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları və bu sahədə görülen işlər aqrar sektorun və sənayenin inkişafında, ixrac potensialının artmasında və regionlarda məşğulluq səviyyəsinin yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkədə sahibkarlığın dəstəklənməsi,



özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi sərəməsinin yüksəldilməsi, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması sahibkarlığın inkişafı üçün geniş imkanlar açır”.

Bildirib ki, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarəti və siyasətinə həyata keçirmək məqsədi ilə mühüm struktur islahatları həyata keçirilib: “Gömrük rəsmiləşdirilməsi sahəsində aparılan islahatlar ölkəmizdə sahibkarlığın inkişafına, qeyri-neft məhsullarının ixracına əlavə stimulyaradib və biznes mühitinin daha da yaxşılaşmasında əhəmiyyətli addım olan hökumət-biznes münasibətlərində “Könüllü riyayət mədəniyyəti”nin əsasını qoyub.

İqtisadiyyat naziri əhalinin məşğulluğunun təmin olunması, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması, vətəndaşların ünvanlı sosial yardımından asılılığının aradan qaldırılması, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb: “Sosial layihələrin reallaşdırılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun, şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr regionlarda yaşayan əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verir”.

Ş.Mustafayev qeyd edib ki, regionların inkişafında Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın və iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməkə sahibkarlığın inkişafını sürətləndirir: “İxracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib”.

Investisiyanın təşviqi mexanizmlərindən danışan nazir diqqətə çatdırıb ki, indiyədək 292 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində yerli istehsalda 2,8 milyard manatdan çox investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaq. Bu layihələrin 87 faizi regionların payına düşür: “Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi tədbirləri

nəticəsində 2014-2018-ci illərdə qeyri-neft sektoru 8 faiz, qeyri-neft sənayesi isə 32 faiz artıb. Görülən işlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla 2 milyondan çox iş yeri açılıb”.

O qeyd edib ki, Dövlət Proqramının icrası dövründə Azərbaycan arıçılar, şərab,

nar, meyvə-tərəvəz, fındıq, xurma, zəyturn, tütün, tekstil, çay, süd və süd məhsulları, istehsalçılara və ixracatçılara, qablaşdırma sənayesi, mebel, tikinti materialları, maşın və avadanlıq istehsalçıları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və artıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir: “2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 70 faizi regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat güzəştli kredit verilib. Bu ildə də tamamilə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manat kredit verilməsi nəzərdə tutulur”.

Nazir əlavə edib ki, dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti, iri rayon və şəhərlərdə yaradılacaq “Kiçik və Orta Biznes evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini daha da artıracaq, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipini əsasında çıxışını təmin edəcək: “Hazırda “KOB Dostu” şəbəkəsinin də genişləndirilməsi işləri aparılır. Artıq Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir”.

Ş.Mustafayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dövründə ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla keçirilən görüşdə qaldırılan məsələlərin həlli istiqamətində ötən müddətdə görülmüş işlər barədə məlumat verib.

Görüşdə sahibkarların iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, ixrac, əmək münasibətləri və sair sahələr üzrə təklifləri dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirin sonunda İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, xarici ticarət iştirakçılarına daha əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

AZƏRTAC

Azərbaycanda dövlətlə xalq arasında doğmalığ, birlik hökm sürür

□ **Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Dövlətimizin başçısının görüşdə söylədiyi çox dəyərli fikirlər, çıxış edən şəhid ailələri nümayəndələrinin səmimi minnətdarlıq sözləri ölkə ictimaiyyətində dərin məmnunluq doğurub. Bu barədə söz düşəndə Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Leyla Gərayzadə dedi:**

– Mən möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışını televiziyaadan dərin maraqla izlədim. Bu zaman sevinci anlar yaşadım. Bu gün dünyanın heç bir ölkəsində insanlara, xüsusilə şəhid ailələri və müharibə əlillərinə müstəqil Azərbaycan dövlətində olduğu qədər böyük diqqət və qayğı göstərilir. Bundan necə qürur duyumaq olar?!

Möhtərəm Prezidentimiz çıxışında şəhid ailələrinə

mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etməyi özü üçün borc bildiyini vurğulayaraq dedi: “Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.

Təsədüfi deyil ki, Azərbaycan vətəndaşları, eləcə də şəhid ailələri dövlət başçımızın, hörmətli birinci



xanım Mehriban Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan çox razıdırlar. Yeri gəlmişkən, təbdirbə bu barədə olduqca səmimi çıxışlar oldu.

Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı daim güclənir.

Azərbaycan gücləndikcə Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə diqqət və qayğı daha da artır. Ən başlıcası, Azərbaycan gücləndikcə, Qarabağda Qələbəmiz yaxınlaşır.

Dövlət o vaxt güclü olur ki, orada iqtidarlara xalqın arasında bir doğmalığ, birlik olsun. Azərbaycan dövləti, onun lideri hər zaman xalqının qayğı və problemlərinə həyan olub. İnnam ki, bu siyasət bundan sonra da davam edəcək. Xalqımız, ölkə vətəndaşları öz sevimli Prezidenti İlham Əliyevə fəxr edirlər.

Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağın bir qarış torpağı belə düşmən tapdağı altında qalmayacaq. Biz tezliklə ermənilərin viran qoyduğu doğma Qarabağa qalib kimi qayıdacaq, oranı yenidən gözəl, tərəqqi edən bir diyara çevirəcəyik. O zaman şəhidlərimizin müqəddəs ruhları sevəcəklər!

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

2018-ci il üzrə qazma,



hasilat və ixrac göstəriciləri

SOCAR-dan aldığımız məlumatda bildirilir ki, ötən il şirkət reallaşdırdığı təbii qazın 89 faizə yaxın hissəsini Azərbaycanın daxili tələbatına yönləndirərək, ölkədaxili tələbatı tam təmin etmişdir. 2018-ci il üzrə SOCAR-ın əsas effektivlik göstəriciləri üzrə artım davam etmişdir. İl ərzində SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrədən artıq qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 16,6 faiz çoxdur.

2018-ci ildə SOCAR üzrə hasilat 7,54 milyon ton neft, 6,53 milyard kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,6 faiz və 7,2 faiz nisbətində yüksəlmişdir. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 milyon ton neft və 30,49 milyard kubmetr təbii qaz hasil olunmuşdur. Beləliklə illik neft hasilatı nisbətən sabit qalmış, qaz hasilatı isə 6,6 faiz artmışdır.

Ötən il SOCAR tərəfindən 23,88 milyon ton xam neft ixrac olunub. Eyni zamanda Azərbaycandan 1,8 milyon ton emal olunmuş neft və neft-kimya məhsulu ixrac edilmişdir.

Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 milyard kubmetr təşkil etmişdir ki, bu da 2017-ci ilə müqayisədə 11 faiz çoxdur. Bütün

SOCAR il ərzində 160 min metrədən artıq qazma işi həyata keçirmişdir. Qaz hasilatı əvvəlki il ilə müqayisədə 7,2 faiz artmışdır. Ölkə üzrə 38,8 milyon ton neft və 30,49 milyard kubmetr qaz hasil edilmişdir. 2018-ci ildə SOCAR tərəfindən 23,88 milyon ton xam neft, 1,8 milyon neft emalı və neft-kimya məhsulları, 1,42 milyard kubmetr qaz ixrac edilmişdir.

ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz ixrac olunmuşdur.



SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə etmişdir. Beləliklə birbaşa SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89 faizə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək, daxili tələbatı tam ödənilmiş, qalan 2 milyard kubmetrə yaxın qaz həcmi qaz anbarlarına vurulmuş, 1,42 milyard kubmetr təbii qaz isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilmişdir.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə demişdir: "Keşfiyyat-hasilat layihələrinə sərmayə qoyuluşlarını davam etdirməklə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, əlverişli məqamda bazara daha çox məhsulun çıxarılmasına nail ola bilərik. Azərbaycanda yeni qaz-kondensat yataqları kəşf olunur. Bu isə gələcəkdə qaz hasilatının xeyli artırılmasına imkan verəcəkdir."

Samirə ƏLİYEVA, "Xalq qəzeti"



"Gəncliyin bir həftəsi"nin İKİNCİ GÜNÜ



Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 Fevral Gənclər Gününə həsr edilən "Gəncliyin bir həftəsi" adlı tədbir tələbə-könüllülərin böyük marağına səbəb olub. Belə ki, tədbirdə iştirak üçün 300-dən çox tələbə-könüllünün müraciəti qeydə alınıb.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, tədbirin ikinci günü proqramın "Öyrət" istiqaməti çərçivəsində jest və işarət dili üzrə təlimçi Turan Məmmədli, Azərbaycan

Dövlət İqtisad Universitetinin SABAH qrupunun tələbəsi, Bir könüllü Mirgünay

Bayramova tərəfindən "Bir işarə ilə xoşbəxt et" adlı təlim keçirilib. Sosial məsuliyyəti dəstəkləyən təlimdə 40-a yaxın tələbə-könüllü iştirak edib.

beynəlxalq tədbirə könüllü, təşkilatı dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Samirə ƏLİYEVA, "Xalq qəzeti"



Belarus elektrobusları

Gəncədə sınaqdan keçiriləcək

Belarusun kütləvi informasiya vasitələri xəbər verirlər ki, elektrobuslar Gəncədə bunun üçün xüsusi təşkil olunmuş marşrutda sınaqdan keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl imzalanmış saziş əsasında Azərbaycanda Belarus elektrobusları,



Belarusun "Belkommunmaş" şirkəti Azərbaycana dörd elektrobus tədarük edəcək.

avtobusları və kombaynlarının istehsalına başlanacaq. Gəncə Avtomobil zavodunda Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, "Belkommunmaş" şirkəti tərəfindən istehsal olunan elektrobus hissələrinin tədarükü və "Qomselmaş" zavodunda istehsal olunan kombaynların hissələrinin tədarükü həyata keçiriləcək.

"Xalq qəzeti"

ABŞ-Çin ticarət danışıqlarının növbəti raundu keçiriləcək



ABŞ və Çin arasında ticarət danışıqlarının növbəti raundu yanvarın 30-31-də Vaşinqtonda keçiriləcək.

Bu barədə Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir: "Bu gün Prezident Donald Tramp elan edib ki, Birləşmiş Ştatlar yanvarın 30-31-də silsilə görüşlər üçün Çin rəsmi nümayəndə heyətini qəbul edəcək. Görüşlər zamanı iki ölkənin ticarət münasibətləri müzakirə ediləcək".

ABŞ-ı görüşlərdə ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer, maliyyə naziri Stiven Mnuçin, ticarət naziri Uilbur Ross, Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Lourens Kadiou və Ağ ev yanında Ticarət üzrə Milli Şuranın rəhbəri Piter Navarro təmsil edəcəklər.

ABŞ-da atışma baş verib: 5 polis əməkdaşı yaralanıb



ABŞ-ın Hyuston şəhərində polis əməkdaşları və silahlı şəxs arasında atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə şəhərin polis idarəsinin "Twitter" sahifəsində paylaşılan məlumatda bildirilir: "Zabitlər şübhəli bilinən şəxsə qarşılaşmadan sonra odlu silahdan xəsarət alıblar. Zabitlər xəstəxanaya aparılıb".

Daha sonra "Twitter" sahifəsində 5 polis əməkdaşının yaralandığı qeyd olunub: "Hazırda biz təsdiq edə bilərik ki, 5 əsaslı keşikçi yaralanıb və xəstəxanaya yerləşdirilib".

İnsidentin təfərrüatları barədə məlumat verilmir.

"Xalq qəzeti"

Britaniya parlamenti "Brexit" sazişi üzrə fevralda təkrar səs verəcək



Böyük Britaniya parlamentində fevralın 13-də "Brexit"-in şərtləri haqqında saziş üzrə təkrar səsvermə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının deputatlarına bildirib.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı il iyulun 23-də keçirilib.

Referendumda "Brexit" tərəfdarları 51,9 faiz səs toplayaraq qalib gəliblər. Böyük Britaniya martın 29-da Avropa İttifaqından rəsmən çıxmalıdır. Britaniya parlamentinin icmalar palatası yanvarın 15-də Avropa İttifaqı ilə "Brexit"-in şərtləri haqqında sazişi rədd edib.

İran Suriyanın bərpasına yardım edəcək

"Reuters"-in məlumatına görə, bu barədə İranın birinci vitse-prezidenti Eshak Cahangiri Dəməşqə səfəri zamanı bildirib.

E.Cahangiri deyib: "Biz Suriyanı terrorizmlə mübarizədə dəstəklədiyimiz kimi,

İran silahlı münaqişədən sonra Suriyanın bərpasına yardım edəcək.

yenidənqurma dövründə də dəstəkləyəcəyik". Birinci vitse-prezident

qeyd edib ki, onun səfəri çərçivəsində İran və Suriya bank sahəsində saziş imzalayıblar.

E.Cahangiri həmçinin bildirib ki, İran Suriyanın Latakia əyalətində elektrik stansiyası tikəcək.



Türkiyə polisi Adanada əməliyyat keçirdi 26 HƏRBÇİ SAXLANILDI

Türkiyədə "FETÖ" terror təşkilatı ilə mübarizə çərçivəsində polis Adana vilayətində növbəti əməliyyat keçirib.

26 hərbcinin saxlanıldığı bildirilir. Təhqiqat nəticəsində həmin hərbcilərin "FETÖ" terror təşkilatı ilə sıx əlaqələrinin olduğu müəyyən edilib. Saxlanılanlar arasında yüksək rütbəli hərbcilər də var. Əməliyyat Adana vilayətinin 18 rayonunda keçirilib.

Xatırladaq ki, bundan öncəki əməliyyatlar zamanı İstanbulda 103, Ankarada 188 hərbcı "FETÖ" terror təşkilatı ilə sıx əlaqəsi olduğu üçün həbs edilmişdir.

"Xalq qəzeti"

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Təndər iştirakçıl arına təklif olunur ki, öz təndər təkliflərini imza-lanmış, möhürlənmiş, i k i qat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Təndər 42 lot üzrə keçiriləcəkdir.

Lot-1. Sumqayıt şəhərinin bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-2. Gəncə şəhərinin bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-3. Şirvan şəhərinin bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-4. Şirvan şəhərinin bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satın alınması.

Lot-5. Mingəçevir şəhərinin bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-6. Ağcabədi rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-7. Ağdaş rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-8. Ağsu rayonunun bir sıra təhsil müəssisələrində əsaslı təmir işlərinin satın alınması.

Lot-9. Ağsu rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-10. Balakan rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-11. Bərdə rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-12. Beyləqan rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-13. Biləsuvar rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-14. Biləsuvar rayonunun bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satın alınması.

Lot-15. Cəlilabad rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-16. Cəbrayıl rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-17. Cəbrayıl rayonunun bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satın alınması.

Lot-18. Daşkəsən rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-19. Füzuli rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-20. Gədəbəy rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-21. Göyçay rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-22. Goranboy rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-23. Hacıqabul rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-24. Hacıqabul rayonunun bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satın alınması.

Lot-25. Xocavənd rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-26. İmişli rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-27. Qəbələ rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-28. Qax rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-29. Quba rayonunun bir sıra təhsil müəssisələrində əsaslı təmir işlərinin satın alınması.

Lot-30. Masallı rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-31. Neftçala rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-32. Neftçala rayonunun bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satın alınması.

Lot-33. Oğuz rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-34. Salyan rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-35. Salyan rayonunun bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satın alınması.

Lot-36. Saatlı rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-37. Sabirabad rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-38. Şəmkir rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-39. Şəki rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-40. Tərtər rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-41. Yevlax rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Lot-42. Zaqatala rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması.

Təndərdə iştirak etmək istəyənlər hər lot üçün 150 (bir yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvı küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-Sirac Əliyevdən, telefon-(+99412) 465 73 48 (daxili 110) ala bilərlər:

Təşkilat- Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod- 805603

VÖEN- 9900001881

M/h- AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZAZ 2X

H/h- AZ88İBAZ38030019441856517211

VÖEN- 1500016711

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar təndərdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- təndərdə iştirak üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- təndər təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- təndər təklifinin 1-ci əlavəsi kimi təndər təklifi qiymətinin 1 faizi həcmində təndər təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçılar haqqında tələb olunan sənədlər;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- analoji işlər üzrə təcrübəsi və potensialı imkanı haqqında məlumat (geniş arayış).

İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 5 mart 2019-cu il saat 17.00-a qədər, təndər təklifini və bank təminatını isə möhürlənmiş i k i qat zərfdə 14 mart 2019-cu il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Təndər komissiyası

AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR və İDMAN NAZİRLİYİ tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Təndər 5 lot üzrə keçirilir.

Lot-1. Breyn-rinq intellektual oyu-nu üzrə Azərbaycan Çempionatının keçirilməsinin satın alınması.

Lot-2. “Xəmsə” Milli İntellektual Oyu-nu üzrə gənclər arasında XI Azərbaycan Çempionatının keçirilməsinin satın alınması.

Lot-3. Kompüter oyunları üzrə gənclər arasında XIII Azərbaycan Çempionatının keçirilməsinin satın alınması.

Lot-4. İslam dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) VIII Beynəlxalq müsabiqəsinin keçirilməsinin satın alınması.

Lot-5. “İstedadların hazırlığı labo-ratoriyası” VII Respublika olimpiadası-nın onlayn mərhələsinin keçirilməsinin satın alınması.

Təndər iştirakçıl arına təklif olunur ki, “Dövlət satın alınmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz təndər təkliflərini möhürlənmiş, imzalanmış şəkildə i k i qat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658415 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Kərimov

Kənan Elman oğlu). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə,Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi

Kod - 210005

M/h- AZ-

41NABZ01360100000000003944

VÖEN- 1401555071

SWIFT- CTREAZ22

Alan müştəri- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

H/h- AZ50C-

TRE00000000000002147771

VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7

Təsnifat kodu- 142340

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedurdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar təndər prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 19 fevral 2019-cu il saat 18.00-a qədər təndər komissiyasına təqdim etməlidirlər.

İddiaçılar təndər təklifini və bank təminatını isə möhürlənmiş i k i qat zərfdə 14 mart 2019-cu il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların təklifləri 15 mart 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən sonra azı 3

Xarici xəbərlər

Rusiya


Silah satışının həcmi açıqlanıb



Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuşayev son 3 ildə xaricə illik silah satışının həcmi açıqlayıb. "Son 3 ildə bizim illik silah satışı həcmimiz təxminən 15 milyard dollar təşkil edib. Sifarişlərin portfeli təxminən belədir", – deyə Şuşayev bildirib. Onun sözlərinə görə, ixracın 50 faizə yaxını aviasiya texnikasının payına düşüb. Xəbəri TASS yayıb.

ABŞ

"Huawei"ə qarşı ittiham



"Huawei" şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi ittiham irəli sürülüb. ABŞ-ın baş prokuroru vəzifəsini icra edən Metyu Uitaker telekommunikasiya nəhəngi olan "Huawei"-ə və onun tərəfdaşlarına qarşı iyirmiye yaxın cinayət üzrə ittiham irəli sürdüklerini bildirib. Açıqlamalara görə, "Huawei" "T-Mobile" şirkətinin kommersiya sirlərini oğurlamağa cəhdə və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmağa ittiham olunur. Xəbəri CNN yayıb.

Bəhreyn

Ən böyük sualtı park inşa edilir



Bəhreynin hakimiyyət orqanları bu ilin yayına kimi sahəsi 100 min kvadratmetrə çatacaq dünyada ən böyük sualtı tematik park inşa etmək niyyətindədir. İlk növbədə unikal ekoturizm obyekti kimi yaradılacaq parkın tikintisinə ən yaxın vaxtlarda başlanacağı bildirilir. Sualtı kompleksdə dayvinqlə məşğul olmaq, dəniz flora və faunasını tədqiq etmək mümkün olacaq. Park yerli, regional və beynəlxalq səviyyələrdə dayverləri cəlb edəcək, dayvinq turları vasitəsilə ətraf mühitin, xüsusən sualtı aləmin qorunub saxlanılmasının əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandıracaq. Xəbəri "Anadolu" agentliyi yayıb.

Almaniya

Yeni baş məşqçi

Almaniya-nın "Hannover" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Bildirilir ki, baş məşqçi Andre Braytenrayterin istefaya göndərilməsindən sonra Bundesliqa təmsilçisinin "sükan"ı Tomas Dola tapşırılıb. 52 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, "Hannover" cari mövsümdə 19 turdan sonra 11 xalla 17-ci sırada qərarlaşıb. Xəbəri "hannover96.de" yayıb.



Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"



Əfqanıstan lideri Taliban danışıklara dəvət edir

□ **Əfqanıstan Prezidenti Əşrəf Qani Taliban hərəkatının rəhbərliyini ölkə hökuməti ilə danışıklara başlamağa çağırıb. Bu barədə "Euronews" agentliyi məlumat yayıb.**

Dövlət başçısı deyib: "Taliban seçim etməlidir: ya əfqan xalqının tərəfinə keçməli, ya da digər ölkələrin əlində oynunacaq olaraq qalmalıdır. Mən Talibanı xarici qüvvələrin zərərli planlarına "yox" deməyə, ölkə vətəndaşlarının haqlı tələblərinə uyğun olaraq,

hökumətlə danışıklara başlamağa çağırıram".

Siyasi təhlilçilər hesab edirlər ki, Taliban ilə iqtidar arasında qarşılıqlı anlaşma olmadıq üçün sülh danışıqlarının tezliklə başlanacağına ümid çox azdır.

Taliban rəhbərləri isə hökuməti xalqın maraqlarına

zidd siyasət yürütməkdə suçlanırlar. Onlar xarici ölkə qoşunlarının Əfqanıstandan təcili çıxmasını tələb edir, yalnız bu zaman iqtidarla danışıqlara başlamağın mümkün olduğunu bildirirlər.

Bir müddət əvvəl mediada ABŞ nümayəndələri ilə taliblər arasında danışıqların aparıldığı barədə məlumat yayılıb. Təsədüfi deyil ki, bu günlərdə ABŞ dövlət katibi Maykl Pompeo bildirib ki, Birləşmiş Ştatlar hökuməti Əfqanıstandan

qoşunların çıxarılmasında maraqlıdır.

M.Pompeo öz "twitter"-mikrobloqunda belə yazıb: "ABŞ sülhün əldə olunması, Əfqanıstanın beynəlxalq terrorçuluğun meydana çıxarılmasına təhlükəsinin aradan qaldırılması və silahlı qüvvələrin evlərinə geri qayıtmasında ciddi şəkildə qərarlıdır".

M.HACIXANLI,
"Xalq qəzeti"

Danimarka Almaniya ilə sərhəddə divar tikir

□ **Bu barədə məlumat verən "Anadolu" agentliyi qeyd edir ki, belə bir addımın atılması Afrika mənşəli donuz qarayarası virusunun ölkədə yayılmasının qarşısını almaq məqsədi daşıyır.**

Mənbə qeyd edir ki, ümumi uzunluğu 70 kilometr olacaq divarın tikintisi cari ilin payızına qədər yekunlaşmalıdır. Ölkənin ətraf mühitin mühafizəsi və ərzaq naziri Yakob Elleman-Yensen jurnalistlərə bildirib ki, bu divar, həmçinin qabaların kütləvi ovlanmasıdan yaranan infeksiya zəncirini qıracaq və Afrika mənşəli donuz qarayarası virusunun Danimarkada yayılması riskini azaldacaq.

Afrika mənşəli donuz qarayarası virusu insan üçün

təhlükəli deyil, amma donuzların bir neçə gün ərzində kütləvi tələfinə səbəb olur. Yerli jurnalistlər xətliradrlar ki, bu virus ilk dəfə 2014-cü ildə Polşada aşkar olunub və onun daşıyıcısı olan qaban qonşu Belarusdan bu ölkənin ərazisinə daxil olub. Ötən ilin sentyabrında Belçikanın Lüksemburq və Fransa ilə sərhədində də virusa yoluxmuş heyvanların tapılması bütün ölkələri profilaktik tədbirlər görməyə məcbur edib və karantin zonasının yaradılması məqsədilə



minlərlə qaban və donuz məhv edilib. Almaniya heyvanların bu virusa yoluxması halları qeydə alınmasa da, Danimarka hökuməti heyvanları xəstəlikdən qorumaq üçün müvafiq tədbirlərin görülməsinə qərar verib.

Danimarka Avropada donuz etinin əsas ixracatçılarından biridir. Hər il bu ölkənin 5 min fermasında 28 milyon donuz yetişdirilir. 2016-cı ilin statistik məlumatına görə, donuz eti Danimarka ixracatının

5 faizini (ildə 4 milyard avro) təşkil edir. Belə olan halda, Danimarka hökumətinin divar tikmək təşəbbüsü başadüşüldür.

Rövşən ATAĞİŞİYEV,
"Xalq qəzeti"

NATO-nun müdafiə xərcləri artırılıb

□ **NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şenaxanla görüş zamanı hərbi qurum üzvlərinin müdafiə xərclərinin artırılması ilə bağlı real addımlar atacaqlarını bildirib. Bu barədə RIA "Novosti" məlumat yayıb.**



NATO ölkələrinin müdafiə xərclərini 266 milyard dollar artıracaqlarını bildirmişdi.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

Müdafiə xərcləri ilə bağlı real inkişafın müşahidə olunduğunu bildiren Baş katib Yens Stoltenberq 2020-ci ilə qədər Avropa və Kananın müdafiə xərclərinə 100 milyard dollar əlavə edəcəklərini vurğulayıb. Qeyd edək ki, bundan öncə Yens Stoltenberq 2024-cü ilə qədər



□ **Kubanın paytaxtı Havanada tornado 3 nəfərin həyatına son qoyub. 170 nəfər xəsarət alıb.**

Kubanın hakimiyyət orqanlarının nümayəndələri bildiriblər ki, tornado nəticəsində paytaxt Havanaya ciddi ziyan dəyib.

Küləyin sürəti saatda 100 kilometrə çatır. Güclü külək avtomobilləri, ağacları, elektrik dirəklərini aşırıb. Şəhərin bəzi küçələri bağlanıb. Buna səbəb isə küləyin balkonları uçurmasıdır.

Qəzənfer QASIMOV,
"Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 24 yanvar 2019-cu il tarixli nömrəsində **Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)** tərəfindən Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (Enterprise Resource Planning/ERP) program təminatının və onun integrasiya edilməsi üzrə xidmətlərin satın alınması məqsədilə

dərc olunmuş iki mərhələli tender elanında texniki şərtlər və bəzi şərtlərdə iştirak üçün təqdim ediləcək sənədlər siyahısında aşağıdakı bənd göstərilmişdir.

- təklif edilməsi planlaşdırılan Avtomatlaşdırılmış İdarəetmə Sisteminin program təminatının qlobal istehsalçı tərəfindən istehsal edilməsini təsdiq edən sənədlər;

Tender komissiyası

Hava proqnozu

Yanvarın 30-da

□ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacaq, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskın olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 2-4, gündüz 7-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm cive sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında

əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. □ **Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. □ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən

BMT münəqişə bölgələrində aclıqdan əziyyət çəkənlərin sayını açıqlayıb

□ **BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı birgə hesabat hazırlayıb.**



✓ **1998-ci il noyabrın 23-də Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən İbrahimova Flora Ənvər qızının adına verilmiş Bakı şəhəri, Nizami rayonu, Qarayev küçəsi 103 saylı 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 99.3 kvadrat-metr qeyri-yaşayış sahəsinin 11692 nömrəli**

şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır. ✓ TIMHQI tərəfindən Qurbanova Zümrüd Əliheydr qızının adına verilmiş qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır. Bakı şəhəri, Xətai rayonu, General Ə.Şixlinski küçəsi ev 49, mənzil 121.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq. □ **Balaken, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. □ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,**

Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq. □ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

BAŞ REDAKTOR

**HƏSƏN
HƏSƏNOV**

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS

0282

TİRAJ

7277

SİFARİŞ

326

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00